

**AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ**

**M.F.AXUNDOV ADINA AZƏRBAYCAN
MİLLİ KİTABXANASI**

**Azərbaycan Respublikası Prezidentinin
12 yanvar 2004-cü il tarixli sərəncamı ilə
nəşr olunan kitabların
bibliografik təsviri
(II hissə)**

BAKI 2009

**Vəsaitin tərtib olunmasında
“Ədəbiyyatın elmi sistemləşdirilməsi”
şöbəsinin əməkdaşları iştirak etmişlər**

Buraxılışa məsul:

K.Tahirov

Redaktor:

G.Baxşəliyeva

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitabların biblioqrafik təsviri (II hissə) /red. G.Baxşəliyeva, burax. məsul: K.Tahirov M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- B., 2009.- 102 s.

ÖN SÖZ

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitabların bibliografik təsvirinin I hissəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmişdir. Çoxlu sayda kitabxana rəhbərlərinin və mütəxəssislərinin müraciəti əsasında həmin sərəncamla nəşr edilən ədəbiyyatın təsvirinin 2-ci hissəsi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Ədəbiyyatın elmi sistemləşdirilməsi” şöbəsinin əməkdaşları tərəfindən hazırlanmışdır. Vəsaitdə əksini tapmış ədəbiyyat 2006-2007-ci illəri əhatə edir və kütləvi kitabxanalar üçün KBT-yə əsasən təsnifləşdirilmiş, əlifba qaydası ilə düzülmüşdür.

Vəsaitdən təsvirlə məşğul olan bütün kitabxana işçiləri istifadə edə bilərlər.

Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir şəxsə əvvəlcədən təşəkkür və minnətdarlığımızı bildiririk.

Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 29.

E-mail: **contact@anl.az**

**Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
sərəncamı**

Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001 -ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd etməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram:

1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq olunsun;
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının bütün kütləvi

kitabxanalarına və orta tədris müəssisələrindəki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin;

3. Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatına tapşırılsın ki, - Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və respublikanın maliyyə qurumları ilə birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə tutulan kitabların çapını təmin etsin;

5. Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasını, latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılmasını təmin etsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2004-cü il

**Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli
sərəncamı ilə nəşr olunan kitabların biblioqrafik təsviri
(II hissə)**

2006

- 84(5Az)
A 13 Abbaszadə Hüseyn.
 Seçilmiş əsərləri [Mətn]: iki cilddə
/H.Abbaszadə. – Təkrar nəşr. – B.: Şərq-
Qərb, 2006.
 I c. – 317, [3] s. – (Müasir Azərbaycan
ədəbiyatı). – 25000 nü. - ISBN10 9952-
34-059-1. – ISBN13 978-9952-34-059-4: 1
man. 72 qəp.
 Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il
tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
A 13 Abbaszadə Hüseyn.
 Seçilmiş əsərləri [Mətn]: iki cilddə
/H.Abbaszadə. – Təkrar nəşr. – B.: Şərq-
Qərb.
 II c.: Burulğanlar. 2006. – 389, [3] s. –
(Müasir Azərbaycan ədəbiyatı). - 25000
nü. - ISBN10 9952-34-050-8. –
ISBN13 978-9952-34-050-1: 1 man.73 qəp.
 Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il
tarixli sərəncamı ilə nəşr ol.
- 81
A 37 Axundov Ağamusa.
 Ümumi dilçilik [Mətn]: dilçiliyin tarixi,
nəzəriyyəsi və metodları: ali məktəb
tələbələri üçün dərslik /A.Axundov. –

Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 278, [2] s. – (Azərbaycan dili və tarixi). - Biblioqr.: s. 273. - 25000 nüs. - ISBN10 9952-34- 017-6. – ISBN13 978-9952-34-017-4: 1 man. 72 qəp.

Azərb. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Alm)
A 58

Alman ədəbiyyatı antologiyası [Mətn]: iki cildə. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006.

I c.: Şeirlər, hekayələr, povest, pyes, esse, roman. – 438, [2] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-047-8. – ISBN13 978-9952-34-047-1: 2 man. 9 qəp.

Azərb. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Alm)
A 58

Alman ədəbiyyatı antologiyası [Mətn]: iki cildə. – Təkrar nəşr. – B.: Şərq-Qərb.

II c.: Nağıllar. 2006. – 373, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-055-9. – ISBN13 978-9952-34-055-6: 2 man. 9 qəp.

Azərb. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(0)
A 79

Antik ədəbiyyat antologiyası [Mətn]: iki cildə /tərt. Əli Sultan. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006.

I c. 494, [2] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-421-36-0. – ISBN13 978-9952-421-36-1: 2 man. 9 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(0)
A 79

Antik ədəbiyyat antologiyası [Mətn]: iki cildə /tərt. Əli Sultan. – Təkrar nəşr. – B.: Avrasiya Press.

II c. 2006. - 262, [2] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-421-40-9. – ISBN13 978-9952-421-40-8: 2 man. 9 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

87(0)
A 88

Aristotel.

Poetika [Mətn] /Aristotel; tərc., ön söz və şərh. müəll. A.Aslanov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 118, [2] s. – (Dünya ədəbiyyatı). - 25000 nü. - ISBN10 9952-34-021-4. – ISBN13 978-9952-34-021-1: 96 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
A 93

Aslan, Məmməd.

Seçilmiş əsərləri [Mətn]: şeirlər /M.Aslan; red. T.Qaraqaya. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 318, [2] s.; 21 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-421-66-2. – ISBN13 978-9952-421-66-8: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

82(5Az)
A 94

Aşıq Alı.

Əsərləri [Mətn]: gəraylılar, qoşmalar, təcnislər, divanilər, aşıq rəvayətləri /Aşıq Alı; tərt. və ön söz. müəll.H.İsmayılov. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 190, [2] s.; 21 sm. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-421-82-4. – ISBN13 978-9952-421-82-8: 1 man. 72 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5Az)
A 94

Aşurbəyli Sara.

Bakı şəhərinin tarixi [Mətn]: Orta əsrlər dövrü /S.Aşurbəyli; rusca. tərc. Azər Bağırov; elmi red. Ziya Bünyadov. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 413, [3] s. – (Azərbaycan dili, tarixi). - Biblioqr.: s. 327-411. - 25000 nüs. - ISBN10 9952-421-67-0. – ISBN13 978-9952-421-67-5: 1 man. 80 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5Az)
A 94

Aşurbəyli Sara.

Şirvanşahlar dövləti [Mətn]: VI-XVI əsrlər /S.Aşurbəyli; tərc. Azər Bağırov; red. E.Məmmədیارova. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 414, [2] s. – (Azərbaycan dili, tarixi). - Biblioqr.: s. 354-413. - 25000 nüs. - ISBN10 9952-421-53-0. - ISBN13 978-9952-421-53-8: 1 man. 80 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.04.04-

cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]:
dörd cildə /tərt.: Əliheydər Orucov [və b.];
nəşrə haz., təkmil. və red. A.Axundov;
AMEA Nəsimi ad. Dilçilik İnstitutu. –
Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006.

I c.: ABCÇD. – 740, [4] s. – (Lüğət və
ensiklopediyalar). - 25000 nüs. - ISBN10
9952-34-023-0. – ISBN13 978-9952-34-
023-5: 5 man. 41 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il
tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]:
dörd cildə /tərt.: Əliheydər Orucov [və b.];
nəşrə haz., təkmil. və red. A.Axundov;
AMEA Nəsimi ad. Dilçilik İnstitutu. –
Təkrar nəşr. – B.: Şərq-Qərb.

II c.: EƏFGHXİJK. 2006. – 790, [2] s. –
(Lüğət və ensiklopediyalar). - 25000 nüs. -
ISBN10 9952-34-024-9. – ISBN13 978-
9952-34-024-2: 5 man. 41 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il
tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]:
dörd cildə /tərt.: Əliheydər Orucov [və b.];
nəşrə haz., təkmil. və red. A.Axundov;
AMEA Nəsimi ad. Dilçilik İnstitutu. –
Təkrar nəşr. – B.: Şərq-Qərb.

III c.: QLMNOÖPR. 2006. – 670, [2] s. –
(Lüğət və ensiklopediyalar). - 25000 nüs. -
ISBN10 9952-34-025-7. – ISBN13 978-

9952-34-025-9: 5 man. 41 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: dörd cilddə /tərt.: Əliheydər Orucov [və b.]; Nəşrə haz., təkmil. və red. A.Axundov; AMEA Nəsimi ad. Dilçilik İnstitutu. – Təkrar nəşr. – B.: Şərq-Qərb.

IV c.: SŞTUÜVYZ. 2006. – 709, [3] s. – (Lüğət və ensiklopediyalar). - 25000 nüs. - ISBN10 9952-34-026-5. – ISBN13 978-9952-34-026-6: 5 man. 41 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycanca-rusca lüğət [Mətn]: dörd cilddə /M.T.Tağıyev (baş red.), İ.M. Aydınov, İ.M.Kərimov [və b.]; BSU. – Yen. işl. və təkmil. II nəşr. – B.: Şərq-Qərb, 2006.

I c.: A-D. – 891, [5] s. – (Lüğət və ensiklopediyalar). - 25000 nüs. - ISBN10 9952-34-009-5. – ISBN13 978-9952-34-009-9: 4 man. 5 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycanca-rusca lüğət [Mətn]: dörd cilddə /M.T.Tağıyev (baş red.), İ.M.Aydınov, İ.M.Kərimov [və b.]; BSU. – Yen. işl. və təkmil. II nəşr. – B.: Şərq-Qərb.

II c.: E-K. 2006. – 846, [2] s. – (Lüğət və ensiklopediyalar). - 25000 nüs. - ISBN10 9952-34-010-9. – ISBN13 978-9952-34-

010-5: 4 man. 5 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycanca-rusca lüğət [Mətn]: dörd cilddə /M.T.Tağıyev (baş red.), İ.M. Aydınov, İ.M.Kərimov [və b.]; BSU. – Yen. işl. və təkmil. II nəşr. – B.: Şərq-Qərb.

III c. Q-R. 2006. – 838, [2] s. – (Lüğət və ensiklopediyalar). - 25000 nüs. - ISBN10 9952-34-011-7. – ISBN13 978-9952-34-011-2: 4 man. 5 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycanca-rusca lüğət [Mətn]: dörd cildlə /M.T.Tağıyev (baş red.), İ.M. Aydınov, İ.M.Kərimov [və b.]; BSU. – Yen. işl. və təkmil. II nəşr. – B.: Şərq-Qərb.

IV c.: S-Z. 2006. – 982, [2] s. – (Lüğət və ensiklopediyalar). - 25000 nüs. - ISBN10 9952-34-012-5. – ISBN13 978-9952-34-012-9: 4 man. 5 qəp.

Az. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

82.3(5Tü)
B 22

Balasaqunlu Yusif.

Qutadğu bilig – xoşbəxtliyə aparan elm [Mətn] /Y. Balasaqunlu; türk. çev.: Kamil Vəliyev, R.Əskər. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. –439, [1] s. – (Azərbaycan dili və tarixi). - 25000 nüs. - ISBN10 9952-421-51-4. – ISBN13 978-9952-421-

51-4: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Fr)

B 23

Balzak Onore de.

Seçilmiş əsərləri [Mətn] /O.de Balzak; tərc. ed. Mikayıl Rəfili. – Təkrar nəşr. – B.: Şərql-Qərb, 2006. – 407, [1] s. – (Dünya ədəbiyyatı). - 25000 nü. - ISBN10 9952-34-020-6. – ISBN13 978-9952-34-020-4: 2 man. 44 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4İng)

B 32

Bayron, Corc Qordon.

Seçilmiş əsərləri [Mətn]: poemalar, pyes /C.Q.Bayron; tərc.: M.Təhmasib [və b.]. – Təkrar nəşr.–B.: Şərql-Qərb, 2006. – 223, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-34-083-4. – ISBN13 978-9952-34-083-9: 1 man. 40 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Fr)

B 87

Bualo.

Poeziya sənəti [Mətn] /Bualo; tərc. ed., ön söz və şərh. müəl. Əkbər Ağayev. – Təkrar nəşr. – B.: Şərql-Qərb, 2006. – 111, [1] s. – (Dünya ədəbiyyatı). - 25000 nü. - ISBN10 9952-34-007-9. – ISBN13 978-9952-34-007-5: 58 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(2Rus)
B 91
Bulqakov, Mixail Afanasyeviç.
Master və Marqarita [Mətn]: roman /M.A.Bulqakov; rus dil. tərc. S.Budaqlı. – B.: Şərq-Qərb, 2006. – 373, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-080-X. – ISBN13 978-9952-34-080-8: 1 man. 72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
C 50
Cəfərzadə, Əzizə.
Aləmdə səsim var mənim[Mətn]: [roman] /Ə.Cəfərzadə. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 429, [3] s. – (Müasir Azərbaycan ədəbiyyatı). - 25000 nüs. – ISBN 10 9952-34- 014-1. – ISBN 13 978-9952-34-014-3: 1 man. 72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
C 50
Cəfərzadə, Əzizə.
Eldən-elə [Mətn]: [tarixi roman]: [alim və səyyah Zeynalabdin Şirvani haq.] /Ə.Cəfərzadə. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 381 [3] s. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. - ISBN 10 9952-34-015-X. – ISBN 13 978-9952-34-015-0: 1 man. 72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 4(4=İt)
C 87
Covanyoli, Raffaello.
Spartak [Mətn]: [roman] /R.Covanyoli; tərc. Beydulla Musayev. – Təkrar nəşr. – B.:

Şərq-Qərb, 2006. – 582, [2] s. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-34-038-9. – İSBN 13 978-9952-34-038-9: 2 man. 44 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Çex)
Ç 23

Çapek, Karel.

Seçilmiş əsərləri [Mətn]: hekayələr, pyes /K.Çapek; tərt. və ön söz. müəll. E.Mehri. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 159 [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-34- 074-5. – İSBN 13 9952-34-074-7: 1 man. 72 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
Ç 34

Çexov, Anton Pavloviç.

Seçilmiş əsərləri [Mətn]: pyeslər /A.P.Çexov. –Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 317, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-421-69-7. – İSBN 13 9952-421-69-9: 1 man.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Yun)
E 81

Esxil.

Seçilmiş əsərləri [Mətn] /Esxil; tərt. ed. Ə.Sultan; red. T.Novruzov. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 198, [2] s. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-421-37-9. – İSBN 13 978-9952-421-37-8: 1 man. 34 qəp.

Azərbay. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
Ə 34

Əfəndiyev, Rəşid bəy.

Seçilmiş əsərləri [Mətn] /R.Əfəndiyev; tərt. Abdurrəhman Abdullayev; red. M.Adilov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 119, [1] s. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-035-4. – ISBN13 978-9952-34-035-8: 77 qəp.

Azərbay. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Tü)
G 95

Güntəkin, Rəşad Nuri.

Çalı quşu [Mətn]: roman /R.N.Güntəkin; tərc. və ön söz. müəl. Mikayıl Rzaquluzadə. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 373, [3] s. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-037-0. – ISBN13 978-9952-34-037-2: 1 man. 63 qəp.

Azərbay. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

85(5Tü)
G 95

Güntəkin, Rəşad Nuri.

Dodaqdan qəlbə [Mətn]: roman /R.N.Güntəkin; nəşrə haz. M.Axundova. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 277, [3] s. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-007-9. – ISBN13 978-9952-34-007-5: 1 man. 63 qəp.

Azərbay. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(7Amer)
H 42 Heminquey, Ernest.
Əcəl zəngi [Mətn]: roman /E.Heminquey; rus dil. tərc. H.Hacıyev. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 469, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı).- 25000 nüs. – İSN 10 9952-421-34-4. – İSN 13 978-9952-421-34-71: 44 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
H 47 Heyran xanım.
Seçilmiş əsərləri [Mətn] /Heyran xanım; tərt.: Məmmədəğa Soltan, Qulam Məmmədli; red. C.Nağıyeva. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 230, [2] s. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSN10 9952-34-003-6. – İSN13 978-9952-34-003-7: 1man. 34 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
H 50 Həbib.
Şeirlər [Mətn] /Həbib; topl. və tərt. Əzizağa Məmmədov; red. A.Paşayeva. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 86, [2] s. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSN10 9952-34-019-2. – İSN13 978-9952-34-019-8: 40 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Tü)
H 74 Hikmət, Nazim.
Seçilmiş əsərləri [Mətn]: şeirlər, poemalar, pyeslər /N.Hikmət; tərt. A.Babayev. – B.: Şərq-Qərb, 2006. – 495,

[1] s.; 21 sm. – (Dünya ədəbiyyatı).- 2500 nüs. – İSBN 10 9952-34-051-6. – İSBN 13 978-9952-34-051-8: 2 man. 60 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04 – cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)

İ - 18

İbrahimbəyov, Rüstəm.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /R.İbrahimbəyov. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006.

I c.: Povestlər. -309, [3] s.; 21 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 10 9952-421-76-X. – İSBN 13 978-9952-421-76-7: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)

İ - 18

İbrahimbəyov, Rüstəm.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /R.İbrahimbəyov. – Təkrar nəşr. – B.: Avrasiya Press.

II c.: Povestlər. – 2006. - 285, [3] s.; 21 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 10 9952-421-77-8. – İSBN 13 978-9952-421-77-4: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Norv)

İ - 18

İbsen, Henrik.

Seçilmiş əsərləri [Mətn] /H.İbsen; tərc. A. Əliyev. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006, 341, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs.-İSBN 10 9952-34-

001-X. – İSBN 13 978-9952-34-001-3: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
İ - 38

İlkin, Qılman.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /Q.İlkin; tərt. Ayaz Musayev. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006.

I c. – 231, [1] s.; 21 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). - 25000 nü. – İSBN 10 9952-421-84-0. – İSBN 13 978-9952-421-84-2: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
İ - 38

İlkin, Qılman.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /Q.İlkin; tərt. Ayaz Musayev. – Təkrar nəşr. – B.: Avrasiya Press.

II c. – 2006. - 231, [1] s.; 21 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). - 25000 nü. – İSBN 10 9952-421-61-1. – İSBN 13 978-9952-421-61-3: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Avs)
K 15

Kafka, Frans.

Seçilmiş əsərləri [Mətn] /F.Kafka. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 357, [3] s. – (Dünya ədəbiyyatı). - Kitabın içindəkilər: Novellalar; Qəsr: roman. – 25000 nü. – İSBN 10 9952-34-045-1. – İSBN 13- 978-9952-34-045-7: 1 man. 72

qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5Az)

K 20

Kalankatuklu, Moisey.

Albaniya tarixi [Mətn] /M.Kalankatuklu; Alban salnaməsi /Qoş Mxitar; tərc., müqəd., qeyd və şərh. müəll. Ziya Bünyadov; red. M.İsmayılov. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 293, [3] s. – 10 000 nüs. – ISBN 10 9952-421-52-2. – ISBN 13 978-9952-421-52-1: 1 man. 77 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

83.8(2Rus)

K 95

Krılov, İvan Andreyeviç.

Təmsillər [Mətn] /İ.A.Krılov; tərt. T.İbrahimova; rəss. N.Əliyeva. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 141, [3] s.: şək. – (Dünya ədəbiyyatı). - 25000 nüs. – ISBN 10 9952- 34-071-0. – ISBN 13 978-9952-34-071-6: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

83.8(7Amer)

K 96

Kuper, Ceyms Fenimor.

Ləpirçi [Mətn]: roman /C.F.Kuper; tərc. Ə.Zeynalov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 383, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). - 25000 nüs. – ISBN 10 9952-34-078-8. – ISBN 13 978-9952-34-078-5: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(2Rus)
K 96 Kuprin, Aleksandr İvanoviç.
Seçilmiş əsərləri [Mətn]: povestlər /A.İ.Kuprin; tərc. İ.Yaqubov. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 309, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı). - 25000 nü. – İSBN 10 9952-421-78-6. - İSBN 13 978-9952-421-78-1: 1 man. 72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5İran)
Q-13 Qabusnamə [Mətn] /farscadan tərc. ed., qeyd və şərhlərin müəll. Rəhim Sultanov; red. Ə.Cəfər. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 215, [1] s. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-34-003-6. – İSBN 13 978-9952-34-003-7: 1 man. 30 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 63(5Az)
Q-24 Qarabağnamələr [Mətn] /tərc. Akif Fərzəliyev; elmi red. N.Axundov. – Təkrar nəşr. – B.: Şərq- Qərb, 2006.
I k. – 215, [1] s. – (Azərbayc. dili və tarixi). – 25000 nü. – İSBN 10 9952-34-068-0. – İSBN 13 978-9952-34-068-6: 1 man. 36 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 63(5Az)
Q-24 Qarabağnamələr [Mətn] /tərc. Nazim Axundov; elmi red. A.Fərzəliyev. – Təkrar nəşr. – B.: Şərq- Qərb.
II k. – 2006. - 286, [2] s. – (Azərbayc. dili və

tarixi). – 25000 nüs. – İSBN 10 9952-34-069-9. – İSBN 13 978- 9952-34-069-3: 1 man. 36 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5Az)
Q-24

Qarabağnamələr [Mətn] /tərt. Nazim Axundov; elmi red. A.Fərzəliyev. – Təkrar nəşr. – B.: Şərq- Qərb.

III k. – 2006. - 247, [1] s. – (Azərbaycan dili və tarixi). – 25000 nüs. – İSBN 10 9952-34-070-2. – İSBN 13 978- 9952-34-070-9: 1 man. 36 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
Q-24

Qaracaoğlan.

Şeirlər [Mətn] /Qaracaoğlan; tərt. və ön söz. müəl.: İ.Qəməröglü, Q.Namazov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 254, [2] s. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 10 9952-34-029-X. – İSBN 13 978-9952-34-029-7: 2 man. 9 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
Q-46

Qəmküsar, Əliqulu.

Seçilmiş əsərləri [Mətn] /Ə.Qəmküsar; tərt. və red. İ.Ağayev. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. - 167, [1] s. – (Müasir Azərbaycan ədəbiyyatı). – Kitabın içindəkilər: Satirik şeirlər; Dəyənəklər; Müxtəlif şeirlər; Felyetonlar. – 25000 nüs. – İSBN 10 9952-34-046-X. – İSBN 13 978-

9952-34-046-4: 77 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
Q-65

Qoqol, Nikolay Vasilyeviç.

Seçilmiş əsərləri [Mətn]: povestlər, komediya /N.V.Qoqol. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 317, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – SBN109952-421-86-7. – İSBN13-978-9952-421-86-6: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
Q-70

Qorki, Maksim.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /M.Qorki. –Təkrar nəşr. – B.: Avrasiya Press, 2006.

I c.: Hekayələr. – 263, [1] s; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN10 9952-421-85-9. – İSBN13 978-9952-421-85-9. – 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
Q-70

Qorki, Maksim.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /M.Qorki; tərc. Ə.Şərif. – Təkrar nəşr. – B.: Avrasiya Press.

II c.: Ana: roman. 2006. – 358, [2] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-421-81-6. – İSBN13 978-9952-421-81-1:1 man 72 q.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-

cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
Q-77

Qriboyedov, Aleksandr Sergeyevic.

Ağıldan bəla [Mətn]: pyes /A.S.Qriboyedov; rus dil tərc. Ələkbər Ziyatay. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 157, [3] s.; 21 sm. –(Dünya ədəbiyyatı). – 25000 nüs. – İSBN10 9952-421-74-3. –

İSBN13 978-9952-421-74-3: 1 man.72 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

82(5Az)
Q-89

Qurbani.

Əsərləri [Mətn]: qoşmalar, gəraylilər, təcnislər,deyişmələr, qıfılbəndlər, divanilər /Qurbani; tərt. ed. ön söz, qeyd və izahların müəll. Q. Kazımov. – B.: “Şərq-Qərb”, 2006. – 229, [3] s.; 21 sm. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 10 9952-34-079-6. – İSBN978-9952-34-079-2: 2 man. 09 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

83(5Az)
M 15

Mahmudov, Malik.

Ərəbcə yazmış Azərbaycanlı şair və ədiblər [Mətn]: VII-XII əsrlər /M.Mahmudov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 189, [3] s. – (Azərbaycan dili və tarixi). – 10000 nüs. - İSBN10-9952-34-042 – 7. – İSBN13 9952-34-042-6: 1 man. 77 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(5İran)
M 26 Marağayi, Zeynalabdin.
İbrahim bəyin səyahətnaməsi və ya təəssübkeşliyin bəlası [Mətn]: roman /Z.Marağayi; farscadan tərc. və ön söz. müəl. H. Məmmədžadə. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 455, [1] s.; 21 sm.- (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – ISBN10-9952-421-88-3. – ISBN13-978-9952-421-88-0: 2 man. 22 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(4Fr)
M 38 Merime, Prosper.
Seçilmiş əsərləri [Mətn] /P.Merime. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 173, [3] s. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-034-6. – ISBN13 978-9952-34-034-1: 1 man. 72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
M 48 Məhəmməd.
Şəhriyar [Mətn]: dastan /Məhəmməd; tərt. ed., ön söz və lüğətin müəl. Əlyar Səfərli. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 215, [1] s. – (Klassik Azərbaycan ədəbiyyatı) – 25000 nüs. – ISBN10 9952-34-000-1. – ISBN13 978-9952-34-000-6: 1 man. 34 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 87(5Az)
M 51 Məmmədov, Zakir.
Azərbaycan fəlsəfəsi tarixi [Mətn]

/Z.Məmmədov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 327, [1] s. – (Azərbaycan dili və tarixi). – 10000 nü. – ISBN10 9952-34-005-2. – ISBN13 978-9952-34-005-1:
1 man. 77 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
M 73

Molla Cümə.

Əsərləri [Mətn] /Molla Cümə; tərt., ön söz. müəll. Paşa Əfəndiyev; elmi red. H.İsmayılov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 647, [1] s. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-34-041-9. – ISBN13 978-9952-34-041-9: 2 man. 44 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Fr)
M 74

Mopassan, Gi de.

Hekayələr və novellalar [Mətn] /Gi de Mopassan; tərc.: İsmayıl Şıxlı, Hamlet Qocayev. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 173, [3] s. – (Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-34-032-X. – ISBN 13 978-9952-34-032-7: 1 man. 40 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
M 79

Möcüz, Mirzə Əli.

Seçilmiş əsərləri [Mətn]: [şeyrlər] /M.Ə.Möcüz; topl., tərt. və ön söz. müəll. Qulam Məmmədli. – Təkrar nəşr. – B.:

Avrasiya Press, 2006. – 215, [1] s. –
(Klassik Azərbaycan ədəbiyyatı). – 25000
nüs. – ISBN10 9952-421-60-3. –
ISBN13 978-9952-421-60-6: 1 man. 40 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
M 85

Musabəyov, İbrahim bəy.
Neft və milyonlar səltənətində [Mətn]:
[povest] /İ.Musabəyov; tərt. və ön söz.
müə. Gülzar Məmmədova. – Təkrar nəşr. –
B.: Şərq-Qərb, 2006. – 149, [3] s. – (Müasir
Azərbaycan ədəbiyyatı). – 25000 nüs. –
ISBN10 9952-34- 620-6. – ISBN13 978-
9952-34-030-3: 58 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

83(5Az)
M 93

Mümtaz, Salman.
Azərbaycan ədəbiyyatının qaynaqları
[Mətn] /S.Mümtaz; tərt. və ön söz. müə.
R.Tağıyev; red. M.Adilov. – Təkrar nəşr. –
B.: Avrasiya Press, 2006. – 439, [1] s. –
(Azərbaycan dili və tarixi). – 10000 nüs. –
ISBN10 9952-421-54-9. – ISBN13 978-
9952-421-54-5: 1 man. 40 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
M 99

Müznib, Əlabbas.
Seçilmiş əsərləri [Mətn] /Ə.Müznib; tərt.,
ön söz. və lüğətin müə. İslam Ağayev. –
Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 255,
[1] s. – (Müasir Azərbaycan ədəbiyyatı). –

25000 nü. – ISBN10 9952-34-052-4. –
ISBN13 978-9952-34-052-5: 17 qəp.

Azərbay. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5Hind)
N 35

Nehru, Cəvahirıləl.

Ümumdünya tarixinə nəzər [Mətn]
/C.Nehru; tərc. T.Paşazadə. – Təkrar nəşr. –
B.: Şərq-Qərb, 2006. – 342, [2] s. – (Dünya
ədəbiyyatı). - 25000 nü. – ISBN10 9952-
34-002-8. – ISBN13 978-9952-34-002-0: 2
man. 44 qəp.

Azərbay. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
N 60

Nəvvab, Mir Möhsün.

Seçilmiş əsərləri [Mətn] /M.M.Nəvvab;
“Divan”i və “Məzlumnamə”ni ərəb. trans.
ed.: Ə.Məmmədbağiroğlu, A.Ramazanov;
elmi, dini, tibbi, qeyd-farsc. tərc.
R.Kərimov. – Təkrar nəşr. – B.: Şərq-Qərb,
2006. – 215, [1] s. – (Klassik Azərbaycan ədəb.).
– 25000 nü. – ISBN10 9952-057-5. –
ISBN13 978-9952-34-057-0: 1 man. 18 qəp.

Azərbay. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
N 62

Nəzmi, Əli.

Seçilmiş əsərləri [Mətn]: şeirlər, felyeton
və məqalələr, xatirələr /Ə.Nəzmi; tərt. və ön
söz. müəl. F.Hüseynov; red. E.Qasımova. –
Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 543,
[1] s.; 21 sm. – (Müasir Azərbaycan
ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-

34-036-2. – ISBN13 978-9952-34-036-5: 1 man. 10 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

82(5Az)
O-26

Oğuznamə [Mətn] /tərt., müqəddimə, lüğət və şərh. müəll. Samət Əlizadə. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 213, [3] s. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-022-2. – ISBN13 978-9952-34-022-8: 1 man. 34 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
O-37

Oleşa, Yuri Karloviç.

Seçilmiş əsərləri [Mətn] /Y.K.Oleşa; rusca. tərc. Rəna Şıxəmirova. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 182, [2] s. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-421-80-8. – ISBN13 978-9952-421-80-4: 1 man. 40 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
O-66

Ostrovski, Aleksandr Nikolayeviç.

Seçilmiş əsərləri [Mətn]: pyeslər /A.N.Ostrovski; rus dil. tərc. Y.Əzimzadə [və b.]. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 309, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-112-1. – ISBN13 978-9952-34-112-6: 2 man. 9 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(2Rus)
P 22 Paustovski, Konstantin Georgiyeviç.
Seçilmiş əsərləri [Mətn]: hekayələr,
povest /K.G.Paustovski. – Təkrar nəşr. – B.:
Avrasiya Press, 2006. – 303, [1] s.; 21 sm. –
(Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN10
9952-421-72-7. – ISBN13 978-9952-421-
72-9: 1 man. 72 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(2Rus)
P 90 Puşkin, Aleksandr Sergeyeviç.
Seçilmiş əsərləri [Mətn]: iki cildə
/A.S.Puşkin; tərt. Telman Cəfərov. – Təkrar
nəşr. – B.: Avrasiya Press, 2006.
I c.: Povest və hekayələr. – 279, [1] s. –
(Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN10
9952-421-38-7. – ISBN13 978-9952-421-
38-5: 1 man. 72 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(2Rus)
P 90 Puşkin, Aleksandr Sergeyeviç.
Seçilmiş əsərləri [Mətn]: iki cildə
/A.S.Puşkin; tərt. Telman Cəfərov. – Təkrar
nəşr. – B.: Avrasiya Press.
II c.: Poemalar, dramlar. – 2006. - 318,
[2] s. – (Dünya ədəbiyyatı). – 25000 nü. –
ISBN10 9952-421-39-5. – ISBN13 978-
9952-421-39-2: 1 man. 72 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(2Rus)
R 15 Radişşev, Aleksandr Nikolayeviç.
Peterburqdan Moskvaya səyahət [Mətn]

/A.N.Radişşev; tərc. və ön söz müəl.
Hüseyn Şərifov. – Təkrar nəşr. – B.:
Avrasiya Press, 2006. – 182, [2] s. – (Dünya
ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-
421-35-2. – ISBN13 978-9952-421-35-4: 1
man. 10 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
R 17

Rahim, Məmməd.

Seçilmiş əsərləri [Mətn]: iki cildə
/M.Rahim; tərt.: S.Quliyeva, İ.Əliyeva. –
Təkrar nəşr. – B.: Avrasiya Press, 2006.

I c.: Şeirlər. - 269, [3] s.; 21 sm. –
(Müasir Azərbaycan ədəbiyyatı). – 25000
nüs. – ISBN10 9952-421-64-6. – ISBN
13 978-9952-421-64-4: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
R 17

Rahim, Məmməd.

Seçilmiş əsərləri [Mətn]: iki cildə
/M.Rahim; tərt.: S.Quliyeva, İ.Əliyeva. –
Təkrar nəşr. – B.: Avrasiya Press.

II c.: Poemalar, mənzum pyes. 2006. -
366, [2] s.; 21 sm. – (Müasir Azərbaycan
ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-
421-65-4. – ISBN13 978-9952-421-65-1: 1
man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Gürc)
R 88

Rustaveli, Şota.

Pələng dərisi geymiş pəhləvan [Mətn]:

poema /Ş.Rustaveli; tərc. ed.: S.Vurğun [və b.]. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 231, [1] s. – (Dünya ədəbiyyatı) - 25000 nü. – ISBN10-9952-421- 32-8. – ISBN13 9952-421-32-3: 1 man. 60 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
R 99

Rzaquluzadə, Mikayıl.

Seçilmiş əsərləri [Mətn] /M.Rzaquluzadə. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 311, [1] s. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-34-053-2. – ISBN13 978-9952-34-053-2: 1 man. 72 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

83.8(2Rus)
S 21

Saltıkov-Şedrin, Mixail Yevqrafoviç.

Seçilmiş əsərləri [Mətn]: hekayə və oçerklər, nağıllar /M.Y.Saltıkov-Şedrin; rus dil. tərc.: B.Musayev [və b.]. - Təkrar nəşr. – B.: Şərq –Qərb, 2006. – 239, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN10 9952-34-062-1. – ISBN13 978-9952-34-062-4: 1 man. 40 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63.5(5Az)
S 25

Sarabski, Hüseynqulu.

Köhnə Bakı [Mətn] /H.Sarabski; rəsmlərin müəll. Əziz Əzimzadə; red. Ə.Quliyev. – Təkrar nəşr. - B.: “Şərq-Qərb”, 2006. – 143, [1] s.: şək. – (Müasir Azərbaycan

ədəbiyyatı). – 25000 nüs. – İSBN 109952-34-008-7. –İSBN13 978-9952-34-008-2: 1 man. 18 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(7Amer)
S 35

Seton-Tompson, Ernest.

Seçilmiş əsərləri [Mətn]: hekayələr /T.E.Seton; rusc. tərc.: M. Rzaquluzadə, S.Zeynalova. – Təkrar nəşr. – B.: “Şərqlər-Qərb”, 2006. – 253, [3] s. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – İSBN 10 9952-34-039-7: 1 man., 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
S 37

Seyidzadə, Mir Mehdi.

Seçilmiş əsərləri [Mətn]: şeirlər, rübailər, qəzəllər, pyeslər /M.M.Seyidzadə. - Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 319, [1] s. - (Müasir Azərbaycan ədəbiyyatı). - 25000 nüs. - İSBN10 9952-421-68-9. – İSBN 13 978-9952-421-68-2: 1 man., 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

85.31(5Az)
S 42

Səfərova, Zenfira.

Azərbaycanın musiqi elmi [Mətn]: XIII-XX əsrlər /Z.Səfərova; red. S. Aslanova. – Təkrar nəşr. – B.: Azərənəşr, 2006. – 541, [3] s. – (Azərbaycan dili və tarixi). - 10000 nüs. – İSBN10 9952-8100-0-8. – İSBN13 978-9952-8100-0-4: 2 man. 88 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5İran=Az) Səhənd.

S 42

Seçilmiş əsərləri [Mətn]: şeirlər, mənzum məktublar /Səhənd; rəss. N.Əliyeva. – Təkrar nəşr. – B.: Şərql-Qərb, 2006. – 279,[1] s.: şək. – (Müasir Azərbaycan ədəbiyyatı) – 25000 nüs. – İSBN10 – 9952-34-033-8. – İSBN13 978-34-033-4: 1 man. 10 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)

S 99

Süleymanlı, Mövlud.

Seçilmiş əsərləri [Mətn]: povestlər və hekayələr /M.Süleymanlı. - B.: “Şərql-Qərb, 2006. – 478, [2] s. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN10 9952-34-006-0. –İSBN13 978-9952-34 – 6-8: 2 man., 44qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5=Hind)

T 20

Taqor, Robindranat.

Fələkət [Mətn]: roman /R.Taqor; rus dil. tərc. Əli Səbri. – B.: Şərql-Qərb, 2006. – 278, [2] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – İSBN10 9952-34-065-6. – İSBN13 978-9952-34-065-5: 1 man., 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(5İran=Az) Təbrizi, Əssar.
T 39 Mehr və Müştəri [Mətn]: epik-poema /Ə.Təbrizi; farscadan tərc., ön söz və şərh. müəll. Məmmədağa Sultanov; red. B.Azəroğlu. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 310, [2] s. – (Klassik Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – ISBN10 9952-34-004-4. – ISBN13 978-9952-34-004-4: 1 man. 54 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(2Rus) Tolstoy, Lev Nikolayeviç.
T 72 Hərb və sülh [Mətn]: dörd cildə: roman /L.N.Tolstoy; rus dil. tərc. M.Arif. – B.: Şərq-Qərb, 2006.
I c. – 375, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25 nüs. – ISBN10 9952-34-127-X. – ISBN 13978-99-52-34-127-0: 2 man. 44 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(2Rus) Tolstoy, Lev Nikolayeviç.
T 72 Hərb və sülh [Mətn]: dörd cildə: roman /L.N.Tolstoy; rus dil. tərc. B.Musayev. – B.: Şərq-Qərb.
II c – 2006. – 391, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10 995234-128-8. – ISBN 13 978-9952 – 34-128-7: 2 man. 44 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
T 72

Tolstoy, Lev Nikolayeviç.

Hərb və sülh [Mətn]: dörd cilddə: roman /L.N.Tolstoy; rus dil. tərc. B.Musayev. – B.: Şərq-Qərb.

III c. – 2006. – 415,[1] s.; 21 sm. – (Dünya ədəbiyyatı)-25000 nüs. – ISBN10 9952-34-129-6. – ISBN 13-978-9952-34-129 :2 man., 44 qəp.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
T 72

Tolstoy, Lev Nikolayeviç.

Hərb və sülh [Mətn]: dörd cilddə: roman /L.N.Tolstoy; rus dil. tərc. M. Arif. – B.: Şərq-Qərb.

IV c. – 2006. – 314, [3] s.; 21 sm. – (Dünya ədəbiyyatı) 25000 nüs. – ISBN10 9952-34-130-X. – ISBN13- 978-9952-34-130-0: 2 man., 44 qəp.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
T 90

Turgenev, İvan Sergeyeviç.

Secilmiş əsərləri [Mətn]: iki cilddə /İ.S.Turgenev. – B.: Şərq-Qərb, 2006.

I c.: Mənsur şeirlər, hekayələr, povestlər. – 319, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN10- 9952-34-049-4. – ISBN13 978-9952-34-049-5:1 man., 72 qəp.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
T 90

Turgenev, İvan Sergeyeviç.

Secilmiş əsərləri [Mətn]: Dvoryan ocağı,

Atalar və oğullar: iki cildə /I.S. Turgenev.
– B.: Şərq-Qərb.

II c.: Romanlar. 2006. – 359, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı) – 25000 nüs. – ISBN 10 9952-34-88-5. – ISBN 13 978-9952-34-088-4: 1 man 72 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

83.8(4Fr)
V-41

Vern, Jül.

Arxipelaq alovlanır. Klodius Bombarnak [Mətn]: romanlar /J.Vern; rus dil. tərc. ed. və ön sözün müəll. Əkbər Ağayev. – B.: Şərq-Qərb, 2006. – 415, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN 10 9952-34-089-3. – ISBN 13 978-9952-34-089-1: 2 man. 09 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

83.8(4Fr)
V-41

Vern, Jül.

İyirmi min lye su altında [Mətn]: elmi fantastik roman /J.Vern; tərc. ed.: M.Təhməmasib, M.Mustafayev; ön söz. müəll. C.Nağiyev. – B.: Şərq-Qərb, 2006. – 415, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN 10 9952-34-064-8. – ISBN 13 978-9952-34-064-8: 2 man. 09 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4İng)
V-90

Voyniç, Etel Lilian.

Ovod [Mətn]: roman /E.L.Voyniç; tərc. ed. Beydulla Musayev; red. Ə.Quliyev. –

Təkrar nəşr. – B.: Şərq-Qərb, 2006. – 285, [3] s. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952 34-004-4. – İSBN 13 978-9952- 34-004-4: 2 man. 09 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)

Y-24

Yaqub, Zəlimxan.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /Z.Yaqub; ön söz A.Turan. – B.: Şərq-Qərb, 2006.

I c.: Şeirlər və poemalar. – 246, [2] s. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-34- 008-7. – İSBN 13 978-9952-34-008-2: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)

Y-24

Yaqub, Zəlimxan.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /Z.Yaqub. – B.: Şərq-Qərb.

II c.: Şeirlər və poemalar. – 2006. – 287, [1] s. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nü. – İSBN 10 9952-34- 099-5. – İSBN 13 978-9952-34-099-9: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)

Y-28

Yan, Vasili Qriqoryeviç.

Çingiz xan [Mətn]: roman /V.Q.Yan; rus dil. tərc. H.Hacıyev. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2006. – 343, [1] s; 21 sm. – (Dünya ədəbiyyatı). –25000 nü. – İSBN 10

9952-421-79-4. – İSBN 13 978-9952-421-79-8: 1 man. 72 qəp.

Azərbaycan Respublikası Prezidentinin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
Y-56

Yesenin, Sergey Aleksandroviç.

Seçilmiş əsərləri [Mətn] /S.A.Yesenin; rus dil. tərc. Əliəğa Kürçaylı. – Təkrar nəşr. – B.: Avrasiya-Press, 2006. – 167, [1] s. – (Dünya ədəbiyyatı). – Kitabın iç.: Şeirlər; Poemalar: Anna Snegina, Qara adam. – 25000 nü. – İSBN 10 9952 421-71-9. – İSBN 13 978-9952-421-71-2: 2 man. 09 qəp.

Azərbaycan Respublikası Prezidentinin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

2007

81(5Az)
A 1

Abdullayev, Əlövsət.

Müasir Azərbaycan dili [Mətn]: dərslik /Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov; red.: E.Həsənova, İ.Əhmədşadə. – Üçüncü nəşr. – B.: Şərq-Qərb.

Dörd. hissə: Sintaksis. 2007. – 422, [2] s., cədv.; 22 sm. – (Lügət və ensiklopediyalar). – 25000 nü. – İSBN 978-9952-34-167-6 (cildə): 2 man. 03 qəp.

Azərbaycan Respublikası Prezidentinin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
A 16

Abid, Əmin.

Seçilmiş əsərləri [Mətn]: ədəbi, bədii, elmi publisistik məqalələr /Ə.Abid; tərt. və

ön söz. B.Əhmədov. – B.: Şərq-Qərb, 2007. – 285, [3] s.; 21 sm. - (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 978-9952-34-104-1: 1 man. 40 qəp.

Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)

A 35

Ağaoğlu, Əhməd bəy.

Seçilmiş əsərləri [Mətn]/Ə. Ağaoğlu; tərt. ed. Ə. Mirələmov, V. Quliyev; red.

A. Rüstəmli. – B.: Şərq-Qərb, 2007. – 391, [1] s.; 22 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 978-9952-34-103-4 (cilddə): 2 man. 11 qəp.

Azərb. Resp. Prez. İ. Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(4Alm)

A 58

Almanca-Azərbaycanca lüğət [Mətn] : A-Z: lüğətə təxm. 40000 söz və söz birləşməsi daxil edil-mişdir /red. Ç. Qurbanlı. – İkinci nəşr. – B.: Şərq-Qərb, 2007. – 647, [1] s., cədv.; 22 sm. – (Lüğət və ensiklopediyalar). – Biblioqr.: s. 646. – 25000 nüs. – İSBN 978-9952-34-168-3 (cilddə): 1 man. 72 qəp.

Azərb. Resp. Prez. İ. Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)

A 99

Azərbaycan dilinin antonimlər lüğəti A-Z [Mətn] /tərt. Həsərət Həsənov. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2007. – 143, [1] s.; 21 sm. – (Lüğət və ensiklopediyalar). – 10000 nüs. – İSBN 978-9952-34-098-3: 1 man. 24.

Azərb. Resp. Prez. İ. Əliyevin 12.01.04-

cü il tarixli sərəncamı ilə nəşr ol.

- 81(5Az)
A 99 Azərbaycan dilinin dialektoloji lüğəti A-Z [Mətn] /red.: A.Axundov [və b.]; AMEA Nəsimi ad. Dilçilik İnstitutu. – B.: Şərq-Qərb, 2007. – 566, [2] s.; 22 sm. – (Lüğət və ensiklopediyalar). – 10000 nüs. – ISBN 978-99542-34-091-4: 4 man. 45 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)
A 99 Azərbaycan dilinin omonimlər lüğəti A-Z [Mətn] /tərt. Həstət Həsənov. – Təkrar nəşr. - B.: Şərq-Qərb, 2007. – 166, [2] s.; 21sm. – (Lüğət və ensiklopediyalar). – 10000 nüs. – ISBN 978-9952-34-102-7: 87 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)
A 99 Azərbaycan dilinin sinonimlər lüğəti A-Z [Mətn] /tərt. Nəriman Seyidəliyev; red. İ.Məmmədov. - B.: Şərq-Qərb, 2007. – 422, [2] s.; 21 sm. – (Lüğət və ensiklopediyalar). – 10000 nüs. – ISBN 978-9952-34-109-6: 2 man. 05 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
A 99 Azərbaycan dramaturgiyası antologiyası [Mətn] : dörd cilddə /tərt. edəni və bioq. müəl. Dilarə Məmmədova. – B.: Şərq-Qərb. IV c. 2007. – 581, [3] s.; 22 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. –

ISBN 978-9952-34- 136-2 (cilddə): 2 man.
75 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü
il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
A 99

Azərbaycan dramaturgiyası antologiyası
[Mətn] : dörd cildə /tərt. edəni və bioq.

müə. Dilarə Məmmədova. – B.: Şərq-Qərb.

V c. 2007. – 301, [3] s.; 22 sm. – (Müasir
Azərbaycan ədəbiyyatı). – 25000 nüs. –

ISBN 978-9952-34- 184-3 (cildə): 1 man.
75 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü
il tarixli sərəncamı ilə nəşr ol.

63.5(5Az)
A 99

Azərbaycan etnoqrafiyası [Mətn]: üç
cildə /baş red. T. Bünyadov; red. hey.:

M.Rəhimova və b. AMEA Arxeol. və

Etnoqr. İnstitutu. – B.: Şərq-Qərb, 2007.

I c. - 543, [1] s.: şək.; 22 sm. – (Lüğət və
ensiklopediyalar). – Bibliorq. və qeydlər:

501-531. – 25000 nüs. – ISBN 978-9952-
448-04-7 (cildə): 4 man. 25 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü
il tarixli sərəncamı ilə nəşr ol.

63.5(5Az)
A 99

Azərbaycan etnoqrafiyası [Mətn]: üç
cildə / baş red. T.Bünyadov, red. hey.

M.Rəhimova; AMEA Arxeol. və Etnoq. İn-
tu. – B.

II c.: Etnoqrafiya – Azərbaycan- 2007. –

381, [3] s.: şək.; 20 sm. – (Lüğət və
ensiklopediyalar). – Biblioqr.: s. 348-368.

– 25000 nüs. – ISBN 978-995234-092-1: 3

man. 92 qəp.

Azərbayc. Resp. Prez. İ.Əliyevin 12.04.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63.5(5Az)
A 99

Azərbaycan etnoqrafiyası [Mətn]: üç cilddə /baş red. T. Bünyadov; red. hey.: M.Rəhimova [və b.] AMEA Arxeol. və Etnoqr. İnstitutu. – B.: Şərq-Qərb.

III c. 2007. - 567, [1] s.: şək.; 22 sm. – (Lüğət və ensiklopediyalar). – Biblioqr. və qeydlər: 539-560. – 25000 nüs. – ISBN 978-9952-34-152-2 (cilddə): 4 man. 25 qəp.

Azərbayc. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
A 99

Azərbaycan ədəbi dili tarixi [Mətn] : dörd cilddə /S.Mehdiyeva (red.) [və b.]; AMEA Nəsimi ad. Dilç. İnstitutu. – B.: Şərq-Qərb.

III c.: XIX əsr. – 2007. – 334, [2] s.; 22 sm. – (Lüğət və ensiklopediyalar). – Biblioqr.: s. 321-333. – 10000 nüs. – ISBN 978-9952-34-186-7 (cilddə): 2 man. 44 qəp.

Azərbayc. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

36.99
A 99

Azərbaycan kulinariyası ensiklopediyası [Mətn] /elmi red. T.Əmiraslanov; red.

G.Qocayeva. – B.: Şərq- Qərb, 2007. – 165, [3] s.: şək.; 30 sm. – (Lüğət və ensiklopediyalar). – 25000 nüs. – ISBN 978-9952-34-135-5 (cilddə): 4 man. 77 qəp.

Azərbayc. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(5Az)
A 99 Azərbaycan publisistikası antologiyası [Mətn] /tərt. ed. Cəlal Bəydili (Məmmədov). – B.: Şərq-Qərb, 2007. – 687, [1] s.; 22 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – ISBN 978- 9952-34-158-4 (cilddə): 3 man. 22 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)92
A 99 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti [Mətn]: iki cilddə /tərt. R.Əliyeva (red.) [və b.]; AMEA Nəsimi ad. Dilç. İnstitutu. – B.: Şərq-Qərb, 2007.
I c. – 299, [5] s.; 22 sm. – (Lüğət və ensiklopediyalar). – 10000 nüs. – ISBN 978-9952-34- 155-3 (cilddə): 5 man. 18 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)92
A 99 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti [Mətn]: iki cilddə /tərt.: R.Əliyeva (red.) [və b.]; AMEA Nəsimi ad. Dilç. İn-tu. – B.: Şərq-Qərb.
II c. 2007. - 303, [1] s.; 22 sm. – (Lüğət və ensiklopediyalar). – 10000 nüs. – ISBN 978-9952-34-156-0 (cilddə): 5 man. 18 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)92
A 99 Azərbaycanca-Fransızca lüğət [Mətn]: A-Z: lüğətə 25000-dən artıq söz daxil edilmişdir /red. R.Cabbarov. – B.: Şərq-Qərb, 2007. – 619, [5] s., cədv.; 22 sm. – (Lüğət və ensiklopediyalar). – 25000 nüs. – ISBN

978-9952-34-160-7 (cilddə): 2 man. 40 qəp.
Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
B 26

Barto, Aqniya Lvovna.
Seçilmiş əsərləri [Mətn] /A.L.Barto; rus dilin. tərc. ed.: T.Mahmud [və b.]. – B.: Şərqlər-Qərblər, 2007. – 182, [2] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüsxə. – ISBN 978-9952-34-150-8 (cilddə): 1 man. 07 qəp.
Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
B 70

Blok, Aleksandr Aleksandroviç.
Seçilmiş əsərləri [Mətn]: şeirlər, poemalar /A.A.Blok; rus dil. tərc. ed. E.Borçalı [və b.]. – B.: Şərqlər-Qərblər, 2007. – 142, [2] s. 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüsxə. – ISBN 978-9952-34-114-0: 1 man. 72 qəp.
Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5Az)
B 97

Bünyadov, Ziya.
Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər) [Mətn] /Z.Bünyadov; rus dil. tərc.: C. Qəhrəmanov. – Təkrar nəşr. – B.: Şərqlər-Qərblər, 2007. - 311, [1] s.; 21 sm. – (Lügət və ensiklopediyalar).- Biblioqr.: 268-278. - 25000 nüsxə. – ISBN 978-9952-34-066-2: 2 man. 03 qəp.
Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 63(5Az)
B 97 Bünyadov, Ziya.
Azərbaycan VII-IX əsrlərdə [Mətn]
/Z.Bünyadov; rus dil. tərc.: C. Cabbarov,
H.Əlizadə. - B.: Şərq-Qərb, 2007. - 422, [2]
s.; 20 sm. – (Azərbaycan dili və tarixi). -
Bibliogr.: s. 391-414. - 25000 nü. – 2 man.
03 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 86.3
B 97 Bünyadov, Ziya.
Dinlər, təriqətlər, məzhəblər [Mətn]
/Z.Bünyadov. – Təkrar nəşr. – B.: Şərq-
Qərb, 2007. – 334, [2] s.; 21 sm. –
(Azərbaycan dili və tarixi). – 25000 nü. –
İSBN 978-9952-34-094-5: 2 man. 3 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)
C 50 Cəfərov, Səlim.
Müasir Azərbaycan dili [Mətn] : dərslik
/S.Cəfərov; red. B.Əhmədov. – Üçüncü
nəşr. – B.: Şərq-Qərb.
İkinci hissə: Leksika. 2007. – 191, [1] s.,
cədv.; 22 sm. – (Lügət və ensiklopediyalar).
– Bibliogr.: s. 187-189. – 25000 nü. –
İSBN 978-9952-34-108-9 (cilddə): 2 man.
03 qəp.
Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)
Ç 67 Çobanzadə, Bəkir.
Seçilmiş əsərləri [Mətn] : beş cildə
/B.Çobanzadə; red. A.Babayev. – B.: Şərq-

Qərb, 2007.

I c. – 333, [3] s.; 22 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – Biblioqr.: s. 152-156. – 25000 nüs. - İSN 978-9952-34-178-2 (cilddə): 1 man. 76 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
Ç 67

Çobanzadə, Bəkir.

Seçilmiş əsərləri [Mətn] : beş cildə /B.Çobanzadə; red. A.Babayev. – B.: Şərq-Qərb.

II c. 2007. - 365, [3] s.; 22 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – Biblioqr.: s. 152-156. – 25000 nüs. - İSN 978-9952-34-185-0 (cilddə): 1 man. 76 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
Ç 67

Çobanzadə, Bəkir.

Seçilmiş əsərləri [Mətn] : beş cildə /B.Çobanzadə; red. və ön söz. müəl. M.Adilov. – Təkrar nəşr. - B.: Şərq-Qərb.

III c. 2007. - 342, [2] s.; 22 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). –Biblioqr.: s. 329-341. – 25000 nüs. - İSN 978-9952-34-185-0 (cilddə): 1 man. 76 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
Ç 67

Çobanzadə, Bəkir.

Seçilmiş əsərləri [Mətn] : beş cildə /B.Çobanzadə; nəşrə haz. və ön söz. müəl. M.Adilov; red. V.Adilov. – Təkrar nəşr. - B.: Şərq-Qərb.

IV c. 2007. - 198, [2] s.; 22 sm. –
(Müasir Azərbaycan ədəbiyyatı). – 25000
nüs. - İSBN 978-9952-34-176-8 (cilddə): 1
man. 76 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

83.3(2Rus)

Ç 82

Çukovski, Korney İvanoviç.

Seçilmiş əsərləri [Mətn] /K.İ.Çukovski;
rus dilindən tərc. ed.: T.Elçin, Ə.Şükürlü. –
B.: Şərq-Qərb, 2007. – 159, [1] s.; 22 sm. –
(Dünya ədəbiyyatı). – 25000 nüs. – İSBN
978-9952- 34- 164-5 (cilddə): 86 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)

D 47

Dəmirçizadə, Əbdülzəl.

Müasir Azərbaycan dili [Mətn]: dərslik
/Ə. Dəmirçizadə; red. A.Axundov. –Üçüncü
nəşr. – B.: Şərq-Qərb, 2007.

Birinci hissə: Fonetika, orfoepiya,
orfoqrafiya. – 253, [3] s.: şək., cədv.; 22 sm.
– (Lüğət və ensiklopediyalar). – 25000 nüs.
– İSBN 978-9952-34-153-9 (cilddə): 2 man.
03 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)

D 78

Dostoyevski, Fyodor Mixayloviç.

Alçaldılmış və təhqir edilmiş insanlar
[Mətn] : roman /F.M.Dostoyevski; rus dil.
tərc.: ed. B. Musayev. – Təkrar nəşr. – B.:
Şərq-Qərb, 2007. – 374, [2]s.; 22 sm. –
(Dünya ədəb). – 25000 nüs. –

İSBN 978-99 -52-34-139-3 (cilddə): 1 man.
90 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(0)
D 97

Dünya fantastika antologiyası [Mətn].-
Təkrar nəşr. – B.: Şərql-Qərb, 2007. – 462,
[2] s.; 22 sm. - (Dünya ədəbiyyatı). –
25000 nü. – İSBN 978- 9952-34-119-5
(cilddə): 2 man. 36 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

85(5Az)
Ə 34

Əfəndi, Rasim.

Azərbaycan incəsənəti [Mətn]: qədim
dövr və orta yüzilliklər /R.Əfəndi. – B.:
Şərql-Qərb, 2007. – 157, [3] s.: şəkl., [54] v.
şəkl.; 30 sm. - (Azərbaycan dili və tarixi). –
Bibliogr.: s. 156-157. - 25000 nü. – İSBN
978-9952-34-116-4: 4 man. 06 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5Az)
Ə 34

Əfəndiyev, Oqtay.

Azərbaycan Səfəvilər Dövləti [Mətn] /O.
Əfəndiyev; rus dil. tərc. ed. K.Muxtarov; el-
mi red. Ə.Əlizadə. – B.: Şərql-Qərb, 2007. -
342, [2] s.; 22 sm. – (Azərbaycan dili və
tarixi). – 25000 nü. – İSBN 978-9952-34-
101-0: 2 man. 03 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 63(5Az)
Ə 65 Əliyev, Fuad.
İrəvan xanlığı [Mətn] /Fuad Əliyev,
Urfan Həsənov; red. və ön söz. müə.
K.Şükürov. – Təkrar nəşr. – B.: Şərq-Qərb,
2007. – 141, [3] s.; 22 sm. – (Azərbaycan
dili və tarixi). – 25000 nü. – İSBN
978-9952-34-166-9 (cilddə): 1 man. 72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 63(5Az)
Ə 65 Əliyev, Fuad.
Naxçıvan xanlığı [Mətn] /Fuad Əliyev,
Mirabdulla Əliyev; red. və ön söz. müə.
Z.Şahverdiyev. – Təkrar nəşr. – B.: Şərq-
Qərb, 2007. – 117, [3] s.: şək. xəritə; 22 sm.
– (Azərbaycan dili və tarixi). – 25000 nü. –
İSBN 978-9952-34-165-2 (cilddə): 1 man.
72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)92
F 22 Farsca-Azərbaycanca lüğət [Mətn] :
lüğətə təxm. 35000 söz və söz birləşməsi
daxil edilmişdir /tərt. M.Nağısoylu (red. və
ön söz müə.) [və b.]. – B.: Şərq-Qərb, 2007.
– 636 s., cədv.; 22 sm. – (Lüğət və
ensiklopediyalar). – 25000 nü. – İSBN
978- 9952-34-110-2 (cilddə): 2 man. 40 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(4Fr)
F 81 Fransız ədəbiyyatı antologiyası [Mətn] :
iki cilddə /tərt.: H.Qoca, C.Bəydili. – B.:
Şərq-Qərb, 2007.

I c. – 430, [2] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – İSBN 978-9952-34-120-1 (cilddə): 2 man. 26 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Fr)

F 81

Fransız ədəbiyyatı antologiyası [Mətn] : iki cilddə /tərt. H.Qoca, C.Bəydili. – B.: Şərq-Qərb.

II c. 2007. – 397, [3] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – İSBN 978-9952-34-121-8 (cilddə): 2 man. 26 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Fr)

F 81

Fransız ədəbiyyatı antologiyası [Mətn] /burax. məs. Ə.Güləliyev. – B.: Şərq-Qərb.

III c. 2007. – 406, [2] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – İSBN 978-9952-34-182-9 (cild-də): 2 man. 26 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)

F 81

Fransızca-Azərbaycanca lüğət A-Z [Mətn]: təxminən 30 000 söz və söz birləşməsi /red. R.Cabbarov. – İkinci nəşr. – B.: Şərq-Qərb, 2007. – 259, [2] s.; 21 sm. – (Lüğət və ensiklopediyalar). – 25000 nüs. – İSBN 978-9952-134- 8: 2 man. 44 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

- 85.31(5Az)
H 14 Üzeyir Hacıbəyov ensiklopediyası
[Mətn] /E.Abasova, N.Abdullayev,
F.Abdullazadə [və b.]; red. hey.: E.Abasova
[və b.]; Azərb. Məd. Dostları Fondu. – B.:
Şərq-Qərb, 2007. – 262, [2] s.: şək.: 23 sm.
– (Lügət və ensiklopediyalar). – 25000 nüs.
– ISBN 978-9952-34-075-4: 5 man. 10 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(5Az)
H 72 Hidayət.
Seçilmiş əsərləri [Mətn]: şeirlər, pyeslər
/Hidayət. – Təkrar nəşr. – B.: Şərq-Qərb,
2007. – 485, [3] s.; 21 sm. – (Müasir
Azərbaycan ədəbiyyatı). – 25000 nüs. –
ISBN 978-9952-34-093-8: 1 man. 72 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 84(4Fr)
H 96 Hüqo, Viktor.
Paris Notr-Dam kilsəsi [Mətn]: roman
/V.Hüqo rus dil. tərc. M.Rəfili. – B.: Şərq-
Qərb, 2007. – 487, [1] s.; 21 sm. – (Dünya
ədəbiyyatı). – 25000 nüs. – ISBN 978-9952-
34-124-9: 2 man. 44 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.
- 87.3(5Az)
H 98 Hüseynov Heydər.
Azərbaycanda XIX əsr ictimai və fəlsəfi
fikir tarixindən [Mətn] /H.Hüseynov; rus dil.
tərc. ed.: A.Hacıyeva [və b.]; elmi red.
Y.Rüstəmov. – B.: Şərq-Qərb, 2007. – 399,
[1] s.; 22 sm. (Azərbaycan dili və tarixi). –

10000 nüs. – İSBN 978-9952-34-170-6 (cilddə): 3 man. 58 qəp.

Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
H 98

Hüseynzadə, Əli bəy.

Seçilmiş əsərləri [Mətn] /Ə.Hüseynzadə; transl. və tərt. ed. O.Bayramlı; elmi red. və izahl. müəl. A.Turan. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2007. – 479, [1] s.; 22 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 978-9952-34-162-1 (cilddə): 2 man. 58 qəp.

Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
H 98

Hüseynzadə, Muxtar.

Müasir Azərbaycan dili [Mətn]: dərslik /M.Hüseynzadə; red. T.Hacıyev. – Üçüncü nəşr. – B.: Şərq-Qərb.

Üçüncü hissə: Morfologiya. 2007. – 279, [1] s., cədv.; 22 sm. – (Lügət və ensiklopediyalar). – 25000 nüs. – İSBN 978-9952-34-179-9 (cilddə): 2 man. 03 qəp.

Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Az)
İ - 18

İbrahimbəyov, Maqsud.

Seçilmiş əsərləri [Mətn]: iki cilddə /M.İbrahimbəyov; tərt. və red. T.Quliyev. – Təkrar nəşr. – B.: Avrasiya Press, 2007.

I c.: Pövestlər. – 388, [4] s.; 21 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nüs. – İSBN 978-9952-421-94-1: 1 man. 72

qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

85(5Az)
İ - 18

İbrahimbəyov, Maqsud.

Seçilmiş əsərləri [Mətn]: iki cildə /M.İbrahimbəyov; tərt. və red. T.Quliyev. – Təkrar nəşr. – B.: Avrasiya Press.

II c.: Pövestlər. – 2007. - 238, [2] s.; 21 sm. – (Müasir Azərbaycan ədəbiyyatı). – 25000 nü. – ISBN 978-9952-421-94-1: 1 man. 72 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4İng)
İ - 51

İngilis ədəbiyyatı antologiyası [Mətn]: iki cildə /tərt. və ön söz. müəl. Zeydulla Ağayev. – B.: Şərq-Qərb, 2007.

I c. – 335, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN 978-9952-23-122-5: 2 man. 09 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4İng)
İ - 51

İngilis ədəbiyyatı antologiyası [Mətn]: iki cildə /tərt. Zeydulla Ağayev. – B.: Şərq-Qərb.

II c. 2007. – 318, [2] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – ISBN 978-9952-34-123-2: 2 man. 09 qəp.

Azərbayc. Respub. Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

- 84(4İsp)
İ - 83
İspan ədəbiyyatı antologiyası [Mətn]:
/buraxıl. məs. Ə.Güləliyev. – B.: Şərq-Qərb,
2007. – 383, [1] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN 978-9952-34-138-6: 1 man. 72 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 83.98(2Rus)
Q-24
Qarin-Mixaylovski, Nikolay.
Seçilmiş əsərləri [Mətn] /N.Qarin-Mixaylovski; rus dil. tərc. ed. Ə.Şükürlü. – B.: Şərq-Qərb, 2007. – 191, [1] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN 978-9952-34-159-1 (cilddə): 1 man. 03 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 81(5Az)
M 48
Məhərrəmov, Rəhilə.
Azərbaycan ədəbi dili tarixi [Mətn] :
dörd cildə /Rəhilə Məhərrəmov, Firuzə Parənci; red. S.Mehdiyeva; AMEA Nəsimi ad. Dilç. İnstitutu. – B.: Şərq-Qərb.
II c.: XVII-XVIII əsrlər. 2007. – 327, [1] s.; 22 sm. – (Lügət və ensiklopediyalar). – Biblioqr.: s. 325. – 10000 nüs. – ISBN 978-9952-445-08-5 (cilddə): 2 man. 44 qəp.
Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.
- 83.8(2Rus)
M 60
Mixalkov, Sergey Vladimiroviç.
Seçilmiş əsərləri [Mətn]: hekayələr, təmsillər mənzum nağıllar /S.V.Mixalkov; rus dil. tərc ed. Zahid Sarıtorpaq. – B.: Şərq-Qərb, 2007. – 151, [1] s.; 21 sm. – (Dünya

ədəbiyyatı). – 25000 nü. – İSBN 978-9952-34-131-7: 1 man. 72 qəp.

Azərbaycan Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Ərəb)
M 64

Min bir gecə [Mətn]: səkkiz cildə /rus dil. tərc. ed. İbrahim Yaqubov; red. M. Qasımlı. –Təkrar nəşr. – B.: Şərq –Qərb, 2007.

I c.: 1-38-ci gecələr.– 343, [1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 978-9952-34-141-6. – İSBN 978-9952-34-140-9: 2 man. 09 qəp.

Azərbaycan Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Ərəb)
M 64

Min bir gecə [Mətn]: səkkiz cildə /rus dil. tərc. ed. İbrahim Yaqubov; red. M. Qasımlı. –Təkrar nəşr. – B.: Şərq –Qərb.

II c.: 39-145-ci gecələr. – 2007. - 349, [1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 978-9952-34-142-3. – İSBN 978-9952-34-140-3: 2 man. 09 qəp.

Azərbaycan Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Ərəb)
M 64

Min bir gecə [Mətn]: səkkiz cildə /rus dil. tərc. ed. İbrahim Yaqubov; red. M. Qasımlı. –Təkrar nəşr. – B.: Şərq –Qərb.

III c.: 146-270-ci gecələr. – 2007. - 333, [1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 978-9952-34-143-0. – İSBN 978-9952-34-140-9: 2 man. 09 qəp.

Azərbaycan Prez. İ.Əliyevin 12.01.04- cü

il tarixli sərəncamı ilə nəşr ol.

84(5Ərəb)
64

Min bir gecə [Mətn]: səkkiz cilddə /rus dil. tərc. ed. İbrahim Yaqubov; red. M. Qasımlı. –Təkrar nəşr. – B.: Şərq –Qərb.

IV c.: 271-434-cü gecələr. – 2007. - 407, [1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 978-9952-34-144-7. – İSBN 978-9952-34-140-9: 2 man. 09 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Ərəb)
M 64

Min bir gecə [Mətn]: səkkiz cilddə /rus dil. tərc. ed. İbrahim Yaqubov; red. M. Qasımlı. – Təkrar nəşr. – B.: Şərq –Qərb.

V c.: 435-606-cı gecələr. – 2007. - 389, [1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 978-9952-34-145-4. – İSBN 978-9952-34-140-9: 2 man. 09 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Ərəb)
M 64

Min bir gecə [Mətn]: səkkiz cilddə /rus dil. tərc. ed. İbrahim Yaqubov; red. M. Qasımlı. –Təkrar nəşr. – B.: Şərq –Qərb.

VI c.: 607-756-cı gecələr. – 2007. - 429, [1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSBN 978-9952-34-146-1. – İSBN 978-9952-34-140-9: 2 man. 09 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04- cü il tarixli sərəncamı ilə nəşr ol.

84(5Ərəb)
M 64

Min bir gecə [Mətn]: səkkiz cilddə /rus dil. tərc. ed. İbrahim Yaqubov; red. M.

Qasımlı. –Təkrar nəşr. – B.: Şərq –Qərb.
VII c.: 757-894-cü gecələr. – 2007. - 383,
[1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). –
25000 nü. – İSN 978-9952-34-147-8. –
İSN 978-9952-34-140-9: 2 man. 09 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04- cü
il tarixli sərəncamı ilə nəşr ol.

III6(5Ərəb)
M 64

Min bir gecə [Mətn]: səkkiz cildə /rus
dil. tərc. ed. İbrahim Yaqubov; red. M.
Qasımlı. –Təkrar nəşr. – B.: Şərq –Qərb.
VIII c.: 895-1001-ci gecələr.- 2007.- 351,
[1] s.: şək.; 21 sm. – (Dünya ədəbiyyatı). –
25000 nü. – İSN 978-9952-34-148-5. –
İSN 978-9952-34-140-9: 2 man. 09 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

83.98(2Rus)
P 76

Prişvin, Mixail Mixayloviç.
Seçilmiş əsərləri [Mətn] /M.M.Prişvin;
rus dil. tərc. ed. Z.Sarıtorpaq. – B.: Şərq-
Qərb, 2007. – 159, [1] s.; 22 sm. – (Dünya
ədəbiyyatı). 25000 nü. – İSN 978-9952-
34-111-9 (cildə): 93 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-
cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
R 88

Rus ədəbiyyatı antologiyası [Mətn]: iki
cildə /tərt ed.: Rüstəm Kamal [və b.]. – B.:
Avrasiya Press, 2007.
I c.: (Poeziya). – 231, [1] s.; 21 sm. –
(Dünya ədəbiyyatı). – 25000 nü. – İSN
978-9952-442-00-7: 1 man. 72 qəp.
Azərb. Resp. Prez. İ.Əliyevin 12.01.04-

cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
K 88

Rus ədəbiyyatı antologiyası [Mətn]: iki cilddə /tərt.: Rüstəm Kamal [və b.]. – B.: Avrasiya Press.

II c.: (Nəsr). 2007. – 406, [2] s.; 21 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN 978-9952-442-01:1 man. 72 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Fr)
S 34

dö Sent-Ekzüperi, Antuan.

Gecə uçuşu [Mətn]: [roman] /A.Sent-Ekzüperi; frans. dil. tərc. ed. R.Quliyev; red. S.Şahbazov. – B.: Şərq-Qərb, 2007. – 119, [1] s.; 15 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN 978-9952-34-163-8 (cilddə): 34 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Qaz)
S 99

Süleymanov, Oljas.

Az-Ya [Mətn] /O.Süleymanov; rus dil. tərc. ed. N.Səfərov; ön söz. müəll. C.Bəydili (Məmmədov). – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2007. – 270, [2] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nüs. – ISBN 978-9952-34-154-6 (cild- də): 42 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)
Ş 78

Şoloxov, Mixail Aleksandroviç.

Povest və hekayələr [Mətn] /M.A.Şoloxov; rus dil. tərc. ed.: Ə.Abbasov [və b.]. –

Təkrar nəşr. – B.: Avrasiya press, 2007. – 357, [3] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSN 978-9952-34-181-2 (cildə): 1 man. 91 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(2Rus)

T 72

Tolstoy, Lev Nikolayeviç.

Dirilmə [Mətn]: [roman] /L.N.Tolstoy; rus dil. tərc. ed. M.Rzaquluzadə, C.Məcnunbəyov; ön söz. müə. M.Qocayev. – Təkrar nəşr. - B.: Şərq-Qərb, 2007. – 478, [2] s.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSN 978-9952-34- 180-5 (cildə): 2 man. 44 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4İsp)

V-36

de Veqa, Lope.

Seçilmiş əsərləri [Mətn] /L.Veqa; tərc. ed.: T.Əyyubov, F.Əliyev. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2007. – 382, [2] s.; 22 sm. – 25000 nü. - İSN 978-9952-34-137-9 (cildə): 2 man. 06 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

84(4Fr)

V-41

Vern, Jül.

Sirli ada [Mətn]: [roman] /J.Vern; tərc. ed.: İ.Nəfisi [və b.]. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2007. - 525, [3] s.: şək.; 22 sm. – (Dünya ədəbiyyatı). – 25000 nü. – İSN 978-9952-34-198-0 (cildə): 2 man. 17 qəp.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12.01.04-

cü il tarixli sərəncamı ilə nəşr ol.

63(5)
Y-92

Yusifov, Yusif.

Qədim Şərq tarixi [Mətn]: tarix ixtisası üzrə təhsil alan ali mək. tələb. üçün dərslik /Y.Yusifov. – B.: Şərq-Qərb, 2007. – 533, [3] s.; 21 sm. – (Lüğət və ensiklopediyalar). - Biblioqr.: s. 523-528. - 10000 nüs. – İSBN 978-9952-34-081-5: 2 man. 59 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

2008

63(5Az)
A 99

Azərbaycan arxeologiyası [Mətn] : altı cilddə /baş red. və ön söz. M.Rəhimova; elmi red. Ə.Cəfərov; red. hey.: İ.Babayev [və b.]. AMEA Arxeol. və Etnoqr. İn-tu. – B.: Şərq-Qərb, 2008.

I c.: Daş dövrü. – 445, [3] s.: şək.; 24 sm. – (Azərbaycan dili və tarixi). – Biblioqr.: s. 213-224. – 25000 nüs. – İSBN 979-9952-448-38-2 (cilddə): 4 man. 25 qəp.

Azərbayc. resp. Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

63.5.92
N 84

Novruz bayramı ensiklopediyası [Mətn]: xalq bayramı /tərt. ed.: Bəhlul Abdulla, Tofiq Babayev; elmi red. M.Qasımlı. – B.: Şərq – Qərb, 2008. – 207, [1] s.: fotosək.; 30 sm. – (Lüğət və ensiklopediyalar). – 25000 nüs. – İSBN 978-99 52-34-117-1 (cilddə): 7 man. 11 qəp.

Azərbayc. Respubl. Prez. İ.Əliyevin 12.01.04-

cü il tarixli sərəncamı ilə nəşr ol.

81(5Az)
Ş 66

Şirəliyev, Məmmədağa.

Azərbaycan dialektologiyasının əsasları [Mətn]: ali məkt. üç. dərs vəsaiti /M.Şirəliyev. – Təkrar nəşr. – B.: Şərq-Qərb, 2008. – 415, [1] s., cədv.; 22 sm. – (Lüğət və ensiklopediyalar). -10000 nüs.- İSBN 978-9952-34-183-6 (cildə): 2 man. 26 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

83.98:26.8
U 74

Uşaqlar üçün ensiklopediya [Mətn]: geologiya /Azərbaycan nəşri üzərində işl.:

A.Əlizadə [və b.]. – B.: Şərq-Qərb, 2008. – 711, [1] s.: şək., cədv., xəritə; 26 sm. – (Lüğət və ensiklopediyalar). – 25000 nüs. – İSBN 978-9952-34-196-6 (cildə): 7 man. 71 qəp.

Azərbaycan Respublikası Prez. İ.Əliyevin 12.01.04-cü il tarixli sərəncamı ilə nəşr ol.

Əlavə 1.

**Türkdilli ölkələrin milli kitabxana
direktorlarının konfransı və “Avrasiya
Kitabxanalar Assambleyası” əməkdaşlıq
təşkilatının ümumi iclasının iştirakçlarına**

Hörmətli konfrans iştirakçıları!

Sizi - türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı və “Avrasiya Kitabxanalar Assambleyası” əməkdaşlıq təşkilatının ümumi iclasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə uğurlar, cansağlığı və firavanlıq arzulayıram.

Müstəqil Azərbaycan dövlətinin dünya mədəni məkanına inteqrasiyasında türkdilli dövlətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Son illər ərzində respublikamızda müxtəlif sahələrdə artıq ənənəvi şəkil almış irimiqyaslı forum və konfransların təşkili də məhz bu məqsədə xidmət göstərməkdədir.

Sizin tədbiriniz Azərbaycan Milli Kitabxanasının yaradılmasının 85 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Hər bir kitabsevərə qürur hissi bəxş edən bu tarix ölkələrimizin mədəni həyatında nəzərəçarpan hadisədir. Tarixən özünün yüksək kitab mədəniyyəti ilə tanınan və zəngin kitabxanaları ilə şöhrət tapan Azərbaycanda bu gün də kitabxanalar şəbəkəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi sayəsində son uç ildə dünya və Azərbaycan ədəbiyyatı nümunələrindən ibarət, ümumi tirajı 10 milyon nüsxəyə çatan 500-dən artıq kitabın çap olunub ölkə kitabxanalarına hədiyyə edilməsi ilə kitabxana fondları mütəmadi zənginləşmiş, onlardan faydalanma imkanları xeyli genişlənmişdir.

Qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasirləşən milli kitabxanalar ölkələrin davamlı inteqrasiyası və xalqların qarşılıqlı mədəni əlaqələrinin zənginləşməsi proseslərinə öz layiqli töhfələrini verməkdədir. Ümidvaram ki, konfransınızda müzakirəyə çıxarılan məsələlər və qəbul edilən qərarlar milli kitabxanaların xalqlarımızın mədəni sərvətlərinin yaşadılması və intellektual potensialının artırılmasında rolunu baxımından faydalı olacaqdır.

Konfrans iştirakçısı olan dost və qardaş ölkələrin milli kitabxanalarının rəhbərlərinə, Azərbaycan Milli Kitabxanasının kollektivinə mənəvi dəyərlərimizin, bəşər mədəniyyəti xəzinəsi incilərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması naminə nəcib fəalliyətlərində yeni-yeni nailiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2008-ci il

Əlavə 2.

**M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının
əməkdaşlarına
“Azərbaycan Respublikasının əməkdar mədəniyyət
işçisi”
fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının aşağıdakı əməkdaşlarına “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Əmrahova Yaşar Mustafa qızı
Hacıyeva Mələkxanım Məmməd qızı
Məmmədov Fazil Həsənbala oğlu
Məmmədova Tamilla Rəhim qızı
Tahirov Kərim Məhəmməd oğlu

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2008-ci il.

Əlavə 3.

**M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının
əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayeva Fatma Həsən qızı
Bayramov Dəmir Əmrah oğlu
Əsədova Bənövşə Ağamalı qızı
Həmidova Hərifət Mülki qızı

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2008-ci il.

Əlavə 4.

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2008-ci il

Əlavə 5.

**Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
6 oktyabr tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq
edilmişdir**

**Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
DÖVLƏT PROQRAMI**

1. Ümumi əsaslar

1.1. Mövcud vəziyyət

Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar

tarixli 56 nömrəli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli 562 nömrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar bağlanmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri ixtisar edilmişdir. 1990-cı ildə respublika üzrə kütləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002-ci ildə 36,9 milyon, 2003-cü ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004-cü ildə isə bu göstərici 36,5 milyon nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə

məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması olmuşdur.

Azərbaycan Respublikasında 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli kitabxana, Bakı şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) daxildir. Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərində 927 kitabxana və kitabxana filialını özündə birləşdirən 9 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 4 milyondan artıq kitab fondu məhv edilmişdir.

Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsi XIX əsrin əvvəllərindən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin kitabxanalarına aparılmışdır. Həmin əsərlərin əslinin, yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılması zəruridir.

Respublikada ən mühüm sənəd və digər çap əsərlərinin sığorta fondunun yaradılmasına ehtiyac vardır. Belə fondlar sözügedən çap məhsullarının müxtəlif dövrlərdə sosial və təbii təsirlər nəticəsində tamamilə məhv olunmasının qarşısının alınmasına, millətin tarixi yaddaşının qorunub saxlanılmasına xidmət edir.

Dünyanın qabaqcıl ölkələrində olduğu kimi (Fransada Pompidu, ABŞ-da Kennedi, Vaşinqton və s.), Azərbaycanda yaradılacaq Heydər Əliyev Mərkəzinin nəzdində də Heydər Əliyev Milli Kitabxana-İnformasiya Kompleksinin təşkili zəruridir.

Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir. Bir neçə kitabxana istisna olmaqla, kitabxanaların əksəriyyəti yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan uyğunlaşdırılmış və yardımçı binalarda fəaliyyət göstərir. Respublikanın rayonlarında kənd kitabxana filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir. Kənd və qəsəbə kitabxana filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan, oxu zalları təşkil etmək qeyri-mümkündür. Bu səbəbdən əhalinin 66,8 faizi kitabxanalardan istifadə edə bilmir. Mingəçevir, Şəki, Nəftalan, Sumqayıt, Yevlax, Şirvan şəhər, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Qazax, Qobustan, Zaqatala, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Samux, Xaçmaz, Cəlilabad, Ucar, Kürdəmir və digər rayon kitabxanalarının müxtəlif sahələrə aid yeni nəşrlərlə təminatına, fondlarının mühafizəsinə, binalarının əsaslı təmirinə, avadanlıqla təmin edilməsinə və kitabxana-bibliografiya proseslərinin avtomatlaşdırılmasına ciddi ehtiyac vardır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 29 müəssisədə orta hesabla 1-5 ədəd kompyuter vardır, 14 kitabxana (0,19%) İnternet xidmətindən istifadə edə bilir ki, bu təchizat da daimi və sürətli deyildir. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 4 kitabxanada (0,07%) kitabxana-bibliografiya proseslərinin avtomatlaşdırılması işinə başlanılmışdır. Tabeliyindən asılı olmayaraq, digər kitabxanalarda da (səhiyyə, təhsil, həmkarlar və s.) informasiya təminatı aşağı səviyyədədir.

Kitabxana-informasiya sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının mühafizəsi və bərpası məsələsidir. Respublikada kitab fondlarının bərpa mərkəzləri yaradılmadığından, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Latın

qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar alim və tədqiqatçılar, geniş oxucu kütləsi tərəfindən az istifadə edilir, digər tərəfdən isə qiymətli nəşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır. Belə kitablar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, BDU-nun Elmi Kitabxanasında, Milli Arxiv İdarəsinin kitabxanalarında və digər kitabxanalarda saxlanılır.

Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir. Ölkədə milli bibliografiyanın, milli formatın, elektron kitabxananın, toplu kataloqun, korporativ kitabxana şəbəkələrinin olmaması dünya informasiya məkanında layiqli təmsil edilməyə imkan vermir.

Bu gün elektron kataloqlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”, M.F.Axundov adına Azərbaycan Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatının Kitabxanası, Azərbaycan Dillər Universitetinin Kitabxanası, Xəzər Universitetinin Elmi Kitabxanası, Qərb Universitetinin kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Şamaxı rayon və Gəncə şəhər mərkəzi kitabxanaları istisna olunmaqla, digər kitabxanalarda yoxdur.

Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləşdirilməməsi daim yeniləşən informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütaliyəyə marağının azalmasına səbəb

olur. Respublikanın ən böyük kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir.

Kitabxanaların maddi-texniki bazasının zəifliyi, əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə olmaması, kadrların peşə hazırlığının aşağı olması, kitabxana işinə dair ədəbiyyatın və dövrü nəşrlərin kifayət qədər çap etdirilməməsi, beynəlxalq əlaqələrin zəifliyi bu sahənin inkişafına maneçilik törədən əsas amillərdir. Bütün bunlar ölkə əhalisinin informasiya təminatı sistemində ciddi problemlər yaradır.

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmişdir.

1.2. Dövlət Proqramının məqsəd və vəzifələri

Dövlət Proqramının əsas məqsədi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının

və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir:

- informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlar, hüquqi qanunvericilik aktları, milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi;

- köklü islahatların aparılması, kitabxana-informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, idarələrarası koordinasiyanın təşkili;

- “İnformasiya cəmiyyəti”, “Biliklər cəmiyyəti” Azərbaycan modelinin qurulması prosesinə yardım göstərilməsi;

- kitab nəşri, yayımı və fondun komplektləşdirmə işini tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən “müəllif-nəşriyyat-kitabxana-oxucu” mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi;

- elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın oxucuların istifadəsinə verilməsi;

- elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması;

- kompyuterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi;

- kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi;

- “Azərbaycanın kitab abidələri” dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi;

- əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti səviyyəsinin yüksəldilməsi;

- kitabxanaların kadr təminatının yaxşılaşdırılması, bu məqsədlə fasiləsiz peşə təhsilinin təşkili və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;

- kitabxana-informasiya işinin təkmilləşdirilməsi üçün müasir idarəetmə sisteminin tətbiqi;

- maliyyələşmənin təkmilləşdirilməsi, sahə üzrə ayrılan vəsaitlərdən səmərəli istifadəni təmin edən yeni iqtisadi münasibətlər sisteminin tətbiqi;

- kitabxana-informasiya sahəsində idarəetmənin müasir iqtisadi münasibətlərə və sosial iqtisadi şəraitə uyğunlaşdırılması;

- kitabxana-informasiya sahəsinə ardıcıl olaraq müxtəlif mənbələrdən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni xidmət növlərinin inkişafı, xüsusən də onların regionlarda təşkili, kitabxanalarda təsərrüfat fəaliyyətinin həyata keçirilməsi, büdcədən kənar gəlir və xərclərin bərpa olunması, onların həcmünün artırılması, kitabxanaçıların əməyində stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi;

- Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa Milli Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası, Elektron Kitabxanalar istifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi;

- kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndirilməsi;

- kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana binalarının inşası;

- respublika kitabxana-informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin işlənilməsi və müasir tələblərə cavab

verməyən kitabxanalarla bağlı müvafiq tədbirlərin görülməsi;

- Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsini təmin edən layihələrin işlənilməsi üçün dövlət və donör təşkilatların cəlb edilməsi;

- kitabxana-informasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə elmi araşdırmaların genişləndirilməsi və müvafiq nəşrlərin hazırlanması;

- kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana-informasiya sahəsinə dövlət qayğısının gücləndirilməsi, habelə müxtəlif ictimai qurumlar, beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə diqqətin artırılması.

1.3. Dövlət Proqramının icrasının əsas istiqamətləri

Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur:

- kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi;

- kitabxanaların kompyüter və informasiya-proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı;

- respublikanın milli-mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması;

- kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi;

- kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi;

- kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri;

- yeni kitabxana binalarının tikilməsi, onların, eləcə də fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi;

- kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişləndirilməsi və beynəlxalq tədbirlərin təşkili;

- M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi.

1.4. Dövlət Proqramının maliyyə mənbələri

Proqramın maliyyə mənbələri aşağıdakılardır:

- dövlət büdcəsindən ayrımlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

1.5. Gözlənilən nəticələr

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcək:

- Azərbaycanda fəaliyyət göstərən kitabxanaların fondlarının ənənəvi və müasir informasiya daşıyıcıları ilə tam komplektləşdirilmə mexanizminin yaradılması və bu işin davamlı şəkildə inkişaf etdirilməsi;

- xüsusilə dəyərli, nadir və əhəmiyyətli kitab və sənədlərin surətlərindən respublika sığorta fondunun və Azərbaycan kitabının toxunulmaz fondunun təşkil edilməsi;

- respublikanın milli-mədəni irsinin qorunması, elektron informasiya daşıyıcılarına köçürülməsi və nəsillərdən-nəsillərə çatdırılması, qiymətli və nadir nəşrlərin dövlət reyestrinin hazırlanması;

- kitabxana fondlarında saxlanılan müxtəlif qrafikada nəşr olunmuş qiymətli əsərlərin əlifbalarının konvertizasiya olunaraq oxucuların istifadəsinə verilməsi, Azərbaycan-şünaslığa aid fondların zənginləşdirilməsi;

- fəvqəladə hallara hazırlığın yaxşılaşdırılması;

- dünya informasiya sistemlərində Azərbaycan kitabxana resurslarının təbliği və beynəlxalq informasiya mübadiləsinin həyata keçirilməsi;

- əhəlinin bütün təbəqələrinə kitabxana xidmətinin yaxşılaşdırılması, bu xidmətin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması, informasiya qıtlığının və rəqəmsal uçurumun aradan qaldırılması;

- mövcud ştat vahidləri çərçivəsində respublika kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi, kitabxanaların birləşdirilməsi və yenidən təşkili prosesinin həyata keçirilməsi, qənaət edilmiş vəsait hesabına əhaliyə səyyar xidmətin göstərilməsi;

- kitabxana sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi məqsədi ilə bu sahəyə ayrılan vəsaitin yeni iqtisadi münasibətlərə uyğun rasionallaşdırılması, subyektiv amillərin aradan qaldırılması, təminat normativinin maliyyələşdirmə prinsipi ilə müəyyən edilməsi, büdcədən kənar gəlirlərin artırılması;

- respublikada fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi və kitabxanaların müasir informasiya texnologiyaları ilə təmin edilməsi.

2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra №-si	Tədbirlərin adı	İcra müddəti (illər üzrə)	İcraçı təşkilatlar
1	2	3	4
2.1. Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi			
2.1.1.	“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd edilən kitabxanaların məcburi nüsxələrlə təmin edilməsi mexanizminin yaradılması (ənənəvi və müasir)	2008-2009	NK, MdTN, AMEA, TN,VN
2.1.2.	Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla fondların zənginləşdirilməsi	2008-2013	MdTN, AMEA, AO
2.1.3.	Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədi ilə kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi	2008-2009	NK, MdTN, YİHO, ƏƏSMN, AO

2.1.4.	İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının (onların müvəqqəti məskunlaşdığı ərazilərdə) bərpası	2009-2010	MdTN, QMKİDK İİN, YİHO, AO
2.1.5.	Bakı şəhərində mövcud kitabxanaların bazasında 9 mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması, şəhər və rayonlarda isə bir çox kitabxana filiallarının birləşdirilməsi	2009	NK, MdTN, BŞİH və YİHO
2.1.6.	Ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən dövrü mətbuatın) müəyyənləşdirilməsi və onların çatışmayan nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə layihələrin həyata keçirilməsi	2010-2011	MdTN, XİN, ARPIİK, MK, AMEA, BDU, AO
2.1.7.	Oxuculara verilən ədəbiyyatın tematik-tipoloji uçotunun təşkili, fəal və qeyri-fəal istifadə edilən nəşrlərin müəyyənləşdirilməsi, oxucuların informasiya tələbatının ödənilməsinə yönəldilmiş	2008-2009	MdTN, AMEA, TKNDK

	sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fondların komplektləşdirilməsi		
2.1.8.	Respublikanın bütün kitabxanalarının pasportlaşdırılması, respublika üzrə statistik göstəricilərin hazırlanması və nəşri, kitabxanalarda fondların komplektləşdirilməsinə dair monitorinqlərin keçirilməsi	2009	MdTN, DSK, TKNDK
2.2. Kitabxanaların kompyuter və informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı			
2.2.1.	“Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması və oxucuların istifadəsinə verilməsi	2009	NK, MdTN, RİTN, TN, AMEA
2.2.2.	Ulu öndər Heydər Əliyevin inikal dövlət və mədəni quruculuq təcrübəsinin, intellektual və mənəvi irsinin respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilməsi	2008-2009	NK, MdTN, AMEA
2.2.3.	Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, kompyuterləşdirilmiş kitabxana infrastrukturunun, elektron informasiya resurslarının və müxtəlif sahələr	2009-2010	MdTN, RİTN, AMEA, TKNDK

	üzrə elektron kitabxanaların yaradılması		
2.2.4.	“Biliklər cəmiyyətinin Azərbaycan modeli” konsepsiyasının hazırlanması	2009	MdTN, RİTN, AMEA, AO
2.2.5.	Bakı şəhərində fəaliyyət göstərən kitabxanaların veb-saytlarının yaradılması, onların İnternetlə təchiz edilməsi, telefon xətti olmayan kitabxanalara telefon xəttinin çəkilməsi	2008-2009	MdTN, RİTN, BŞİH, AO
2.2.6.	Azərbaycan kitabxanalarının informasiya cəmiyyəti və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığının həyata keçirilməsi	2009-2010	NK, MdTN, TKNDK
2.2.7.	Mərkəzi kitabxanaların nəzdində əhalinin bütün təbəqələrinə pulsuz xidmət göstərən, müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquq-informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)	2008-2009	MdTN, YİHO, AO
2.2.8.	Şəhərlərdəki uşaq cəzaçəkmə müəssisələrinin kitabxanalarında müasir kompyuter texnologiyaları ilə təmin olunmuş informasiya resurs	2009	MdTN, AQUPDK, BŞİH

	mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)		
2.2.9.	“Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Azərbaycan muzeyləri”, “Qobustan”, “Azərbaycanın turizm gözəllikləri” adlı elektron kitabxanaların yaradılması (mövcud kitabxanaların bazasında şəbəkə və ştat sayı dairəsində)	2009-2010	MdTN, RİTN, AMEA
2.2.10.	Bir sıra rayon uşaq kitabxanalarında “Uşaq hüququ” informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)	2008-2009	MdTN, AQUPDK, İH, RUK
2.2.11.	Azərbaycanın elektron kitabxanaları üçün Rusiyanın LİBNET Mərkəzindən rus və xarici dillərdə olan yeni ədəbiyyatların bibliografik təsvirlərinin alınması	2009	MdTN, XİN, AMEA, TKNDK
2.2.12.	Gözdən əlil insanların intellektual səviyyəsinin yüksəldilməsi məqsədi ilə respublika əhəmiyyətli və mərkəzi kitabxanaların nəzdində fəaliyyət göstərən informasiya mərkəzlərində xüsusi proqramlı kompüterlərin quraş-	2009-2010	MdTN, ƏƏSMN, GƏRK, YİHO, AO, YSM

	dırılması		
2.2.13.	“Kitabxana fondları-regionun inkişafının əsas informasiya resursu kimi” mövzusunda dəyirmi masaların keçirilməsi	2010-2011	MdTN, AMEA, TKNDK
2.2.14.	“Milli ədəbiyyat” müasir informasiya daşıyıcıları fondlarının yaradılması	2008-2011	MdTN, MK, YİHO, AO, YSM
2.2.15.	İnternetin mövcud veb-saytlarında Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında informasiyaların monitorinqi	2010	MdTN, RİTN, AMEA, TKNDK
2.2.16.	Azərbaycan kitabxanalarının dünyanın ən böyük kitabxanalarının məlumat bazalarına daxil olmasının və onların resurslarından istifadənin təmin edilməsi	2009-2010	MdTN, RİTN, AMEA, TKNDK.
2.2.17.	İşğal olunmuş rayon kitabxanalarının vəziyyəti haqqında “Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar” adlı 3 dildə (Azərbaycan, rus, ingilis) materialların çap və elektron nəşrinin hazırlanması, veb-saytının yaradılması və internetdə yerləşdirilməsi	2010	MdTN, RİTN, MK, QMKİDK, YİHO, AO
2.2.18.	Rusiya Dövlət Kitabxanasının dissertasiya mərkəzinə daxil olmaq üçün virtual oxu	2009	MdTN, AO

	zalınnın təşkili		
2.2.19.	“Azərbaycan kitabxanaları” veb-portalının yaradılması	2009	MdTN, RİTN, TKNDK, YSM
2.2.20.	Hüquq-informasiya mərkəzlərinin veb-portallarının yaradılması və onların informasiya təminatının təşkili	2010	MdTN, RİTN, TKNDK
2.2.21.	Lerik və Yardımlı rayon mərkəzi kitabxanalarında “Ətraf mühit”, “Uzunömürlülər” məlumat bazalarının yaradılması və kitabxanaların veb-saytına əlavə edilməsi	2010	MdTN, ETSN, ƏƏSİVTN, AO, YSM
2.2.22.	Azərbaycanın regionları üzrə “Qədim Bakı və bakılılar”, “Qədim Şuşa və şuşalılar”, “Qədim Bərdə və bərdəlilər”, məlumat bazalarının yaradılması və internet şəbəkəsində yerləşdirilməsi	2011	M və TŞ, İH, AO, YSM
2.2.23.	Şəki-Zaqatala regionunda əhaliyə səyyar kitabxana xidmətinin göstərilməsi məqsədi ilə pilot layihələrinin həyata keçirilməsi	2009	MdTN, RİTN, YİHO, AO, YSM
2.2.24.	Əhalinin operativ informasiya təminatı üçün tabeliyindən asılı olmayaraq, Bakı şəhəri və respublikanın digər şəhər və rayon mərkəzi, uşaq və	2009	MdTN, TN, İİN, MN, RİTN, AMEA, TKNDK,

	gənclər kitabxanalarında yeni informasiya texnologiyalarının, habelə avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiqi və Azərbaycanda ən çox yayılan İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin sərlohvə və sərlohvəhəaltı məlumatlarının Azərbaycan dilinə tərcüməsi		YSM
2.2.25.	Respublika kitab fondunun, elektron sənədlərin toplu kataloqunun yaradılması, sənədlərin tammətli bazaya birbaşa keçid texnologiyasının tətbiq edilməsi	2011	MdTN, RİTN, AO
2.2.26.	“Azərbaycan ədəbiyyatı antologiyası: XIX-XX əsrlər” elektron məlumat bazasının və elektron nəşrinin hazırlanması	2010	MdTN
2.2.27.	Şəki şəhərinin Mərkəzi Kitabxanasında “Azərbaycanın ipək diyarı” məlumat bazasının yaradılması	2010	IH, MvəTŞ AO, YSM
2.2.28.	Bakı Musiqi Akademiyasının nəzdində mövcud ştat vahidləri çərçivəsində ictimai əsaslarla müasir multimedia tədris metodiki kompyüter mərkəzinin yaradılması	2009	TN, RİTN, MdTN, BMA

2.2.29.	Şəhər (rayon) mərkəzi kitabxanalarında, iri yaşayış massivlərində və qəsəbələrdə fəaliyyət göstərən kitabxanalarda elektron kitabxanaların, elektron kataloqların məlumat və təhsil portallarının yaradılması və internetdə yerləşdirilməsi	2009-2010	MdTN, RİTN, TN, TKNDK, AO
2.2.30.	“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli Sərəncamlarına əsasən nəşr olunan kitabların elektron kitabxanasının təşkili və İnternetdə yerləşdirilməsi	2008-2009	MdTN, MK, AO
2.2.31.	Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya ilə birgə elektron kitabxanalarının yaradılması və “Sərhəddə görüş” layihəsinin həyata keçirilməsi	2009-2010	MdTN, XİN, MK, AO
2.2.32.	“Milli İnternet şəbəkəsinin hamisi-hifzedicisi (qoruyucusu)” simvolunun seçilməsi	2009	MdTN, RİTN,

	üzrə respublika müsabiqəsinin təşkili		TN, AO
2.2.33.	Kitabxanalarda kitabxana-bibliografiya proseslərinin avtomatlaşdırılması sahəsində kiçik qrantlar müsabiqəsinin təşkili	2009-2010	MdTN, TN, RİTN, AMEA, TKNDK, YSM
2.2.34.	Regionlardakı kitabxanalar arasında “Ən yaxşı ictimai internet mərkəzi”, “Ən maraqlı veb-sayt” mövzusunda respublika müsabiqəsinin keçirilməsi	2008-2013	MdTN, TN, RİTN, TKNDK
2.2.35.	Elektron kitabxanaların respublika müsabiqəsinin keçirilməsi	2009-2012	MdTN, AMEA, RİTN, TN, TKNDK, YSM
2.2.36.	“Kitabxana-bələdiyyə informasiya mərkəzi kimi” layihələrinin həyata keçirilməsi	2008-2013	NK, MdTN, YB, AO
2.2.37.	Gözdən əlillərin informasiya təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramların hazırlanması	2008-2009	MdTN, RİTN, ƏƏSMN, YİHO, GÖRK, AO
2.2.38.	Azərbaycan kitabının milli bibliografiyasının hazırlanması və nəşri, dövlət kitabxanalarında mühafizə edilən XIX əsrin 20-ci illərində nəşr olunmuş ədəbiyyatın (kitab, qəzet və jurnalların) əlifba-	2009-2010	MdTN, MK, AO

	sının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi		
2.2.39.	Kitabxana fondlarında saxlanılan qrammofon vallarının “Azərbaycanın səs irsi” adı ilə informasiya daşıyıcılarına köçürülməsi	2011	MdTN, AMEA, MK

2.2. 40.	Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar 1918-1920-ci illərdə nəşr edilən “Azərbaycan” qəzetinin mikrofilməşdirilməsi və əlifbasının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi	2008- 2009	MdTN, MK, AMEA, MAİ, AO
2.2. 41.	Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının (AZMARC) yaradılması və ölkə kitabxanalarında tətbiqi	2010	MdTN, RİTN, TKNDK
2.2. 42.	Beynəlxalq Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının (UNIMARC) Azərbaycan dilinə tərcüməsi və nəşri	2009- 2010	MdTN, TN, SMPÜDA, AMEA, MK, AO
2.2. 43.	Azərbaycan Respublikasının kitab abidələrinin müəyyən edilməsi, informasiya daşıyıcılarına köçürülməsi və	2010	MdTN, TN, AMEA, MK, YİHO, TKNDK

	“Azərbaycanın kitab abidələri” adlı məlumat bazasının yaradılması		
2.2. 44.	Regionlarda kiçik və orta biznesin informasiyaya olan tələbatını ödəmək üçün mərkəzləşdirilmiş kitabxana sistemlərinin bazasında kitabxanaların mövcud ştat vahidləri çərçivəsində və ictimai əsaslarla informasiya mərkəzlərinin yaradılması	2010- 2011	MdTN, RİTN, MN, İİN, YİHO, AO, YSM
2.2. 45.	Yaradılan milli elektron resurslarının qeydiyyatı üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya registri” bölməsinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)	2009	AMEA, MdTN, RİTN, AO
2.2. 46.	“Heydər Əliyev Mərkəzi”ndə təşkil olunacaq kitabxanaya “Milli Kitabxana-İnformasiya Kompleksi” statusunun verilməsi	2009	NK, MdTN
2.2. 47.	Dünyanın böyük kitabxana mərkəzlərində saxlanılan diyarşünaslıq (ölkəşünaslıq) xarakterli qiymətli və nadir kitabların (əslı, yaxud surəti və elektron variantı) “Heydər Əliyev Mərkəzi”ndə yaradılacaq “Milli yaddaş” mərkə-	2009	NK, MdTN, XİN

	zində toplanması		
--	------------------	--	--

2.2.48	2009-cu ili kitabxanaların avtomatlaşdırılması ili elan edilməsi	2008-2009	MdTN
2.3. Azərbaycan Respublikasının milli-mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması			
2.3.1.	Xüsusi əhəmiyyətli çap sənədlərini, nadir kitabları, diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq və nəsillərdən-nəsillərə ötürmək məqsədi ilə onların informasiya daşıyıcılarına köçürülməsi	2011-2012	NK, MdTN, RİTN, FHN, AMEA, BDU, TKNDK
2.3.2.	“Ədəbiyyat” qəzetinin bütün nömrələrinin informasiya daşıyıcılarına köçürülməsi və qəzetin 1934-1950-ci illər üzrə çatışmayan nömrələrinin bərpası	2008-2010	MdTN, AYB, AMEA, “Ədəbiyyat qəzeti”nin redaksiyası
2.3.3.	Azərbaycanın kitab mədəniyyətinin, onun qorunması və dünyaya tanıtılması məqsədi ilə layihələrin həyata keçirilməsi	2009-2012	MdTN, TN, AMEA, XİN, AO
2.3.4.	Nazirlik, komitə və idarələrin kitabxanalarında saxlanılan Azərbaycan kitab abidələrinin inventarizasiya-	2009-2010	MdTN, MAİ, AO

	sının aparılması və uçotunun təşkili		
2.3.5.	Tarixi əhəmiyyət kəsb edən milli nəşrlərin mühafizəsini təmin etmək məqsədi ilə böyük kitabxanalarda depozitar fondların yaradılması	2010-2012	MdTN, TKNDK
2.3.6.	“Kitab irsi Azərbaycanın milli sərvətidir” adlı layihənin həyata keçirilməsi, Sankt-Peterburq, Moskva, Kazan, Tbilisi, Paris, London, Drezden kitabxanalarının arxivlərində mühafizə olunan Azərbaycanla bağlı diyarşünaslıq nəşrlərinin müəyyən edilməsi və surətlərinin Azərbaycana gətirilməsinin təşkili	2009-2012	MdTN, XİN, AO
2.3.7.	Naxçıvan Muxtar Respublikasının kitab fondunun elmi ekspertizası və monitorinqi	2008-2009	NMRMdTN, YİHO, AO
2.3.8.	Respublikanın regionlarında nəşr edilən yerli qəzetlərdə diyarşünaslığa dair materialların toplanması, qorunması məqsədi ilə onların bibliografik uçotunun aparılması, Əlifbanın kiril qrafikasından latın qrafikasına çevrilməsi, informasiya daşıyıcılarına	2008-2013	MdTN, RİTN, İH, AO

	köçürülməsi və zəruri materialların istifadəsinin təmin edilməsi		
2.3.9.	“Kitab xəzinəsi: qədim kitablar, əlyazmaların uçotu və bərpası” adlı layihənin həyata keçirilməsi	2008-2009	MdTN, MK, AMEA, BDU, MAİ, AO
2.3.10	“Azərbaycanın kitab yaddaşı” adlı ümumrespublika proqramının işlənməsi və məlumat bazasının yaradılması	2009-2011	NK, MdTN, MK, AMEA, TKNDK, AO
2.3.11	Nadir, qiymətli və aktual nəşrlərin informasiya daşıyıcılarına köçürülmə proqramının işlənilib hazırlanması	2009	MdTN, TN, MAİ, AMEA, RİTN, AO
2.3.12	“Dirçələn fondlar” devizi ilə milli kitab irsimizin mühüm tərkib hissəsi olan fondların aktivləşdirilməsi, kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi	2008-2012	MdTN, AMEA, TN, RİTN, YİHO, AO
2. 4. Kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi			
2.4.1.	Respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həlli məqsədi ilə monitorinqlərin keçirilməsi	2008-2010	MdTN, RİTN, TN, BŞİH, RUK

2.4.2.	İslam Konfransı Təşkilatı dövlətlərinin kitabxanaları ilə informasiya mübadiləsinin həyata keçirilməsi	2008-2012	MdTN, XİN, AO
2.5. Kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi			
2.5.1.	Respublikada kitabxana işini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi	2008-2009	MdTN, AMEA, AO
2.5.2.	F.Köçərli adına Respublika Uşaq Kitabxanasına Milli Uşaq Kitabxanası statusunun verilməsi	2009	NK, MdTN
2.5.3.	Kitabxanaçıların təhsili, o cümlədən ixtisaslarının artırılması ilə bağlı zəruri tədbirlərin təşkili	2009-2013	MdTN, TN, YİHO, AO
2.5.4.	“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərinin magistratura şöblərində milli kitabxanaçı kadrların hazırlığının təşkili məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi	2008-2013	NK, MdTN, TN, XİN
2.5.5.	“Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda respublika mü-	2009	MdTN, TN, AMEA,

	şavirəsinin keçirilməsi		TKNDK
2.5.6.	Bakı şəhərində ilk kitabxana-qiraətxanasının 115 illiyinə həsr edilmiş “İlk kütləvi kitabxanalar - tarixdən müasirliyə qədər” mövzusunda tədbirin keçirilməsi	2008	MdTN, BŞİH, TKNDK
2.5.7.	Naxçıvan MR-da “Gənc peşəkarlar cəmiyyətə xidmət edir” mövzusunda gənc kitabxanaçıların forumunun keçirilməsi	2011	NMRNK, NMRMdT, NMRGİN, AO
2.5.8.	Tabeliyindən asılı olmayaraq kitabxanalar arasında müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi (“İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi”, “Ən yaxşı kitabxanaçı”, “Yaradıcı təkamül müəssisəsi”, “İçərişəhər Azərbaycan mədəniyyətinin incisidir”, “İlin ən yaxşı kitabxanası” və s.)	2008-2013	MdTN, YİHO, AO
2.5.9.	Respublika kitabxana mütəxəssisləri haqqında məlumat bazasının yaradılması və internetdə yerləşdirilməsi	2008-2013	MdTN, MK, TKNDK
2.5.10.	Respublikada kitabxanaçı kadrlara tələbatın öyrənil-	2008-2013	MdTN, TN, YİHO, AO

	məsi və məzunların yerləşdirilməsi sisteminin yaradılması		
2.6. Kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri			
2.6.1.	Respublika kitabxana şəbəkəsinin pasportlaşdırılması ilə əlaqədar illik statistik məlumat toplularının hazırlanması və nəşr edilməsi	2008-2013	MdTN, TN, YİHO, TKNDK, AMEA
2.6.2.	Dünya kitabxana standartlarının tərcüməsi və onların əsasında Milli Kitabxana standartlarının hazırlanması	2008-2013	MdTN, SMPÜDA, TN, AMEA, TKNDK
2.6.3.	Avropa Şurasının sənədləri əsasında “Mədəniyyət siyasəti bu gün: strategiyanın seçilməsi və Avropa Birliyinin istiqamətləri” adlı materialların nəşr edilməsi	2009	MdTN, XİN AO
2.6.4.	Kitabxana-informasiya sahəsinə və kitabxanaşünaslığa dair elmi araşdırmaların aparılması və sosioloji sorğuların keçirilməsi	2008-2013	MdTN, TN, AMEA
2.6.5.	Milli kataloqlaşdırma qaydalarının, təlimatlarının tərtibi və nəşr edilməsi	2008-2009	MdTN, TN, SMPÜDA, AMEA, AO
2.6.6.	“Ədəbiyyat qəzeti”nin biblioqrafik göstəricisinin tərtib	2008-2009	AYB, AMEA, “Ədəbiyyat

	edilməsi (qəzetin 75 illik yubileyi ilə əlaqədar)		qəzeti”nin redaksiyası
2.6.7.	Kütləvi kitabxanalar üçün Universal Onluq Təsnifatının uyğunlaşdırılmış variantının hazırlanması	2010	MdTN, TN, SMPÜDA, AMEA
2.6.8.	Respublika əhəmiyyətli kitabxanaların veb-saytlarında Azərbaycanın turizm gözəlliklərinin təbliği və bu sahədə dünya kitabxanaları ilə informasiya mübadibsinin həyata keçirilməsi	2008-2013	MdTN, MK, TKNDK
2.6.9.	Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildli kitabının biblioqrafik göstəricisinin və elektron nəşrinin hazırlanması	2008-2010	MdTN, TN, MK, AMEA, AO
2.6.10.	“Azərbaycan kitabxanaları XXI əsrin əvvəllərində” adlı sənədli filmin hazırlanması	2009	MdTN, AO TKNDK
2.6.11.	Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında ən çox istifadə edilən kitabların elektron nəşrinin hazırlanması və internetə yerləşdirilməsi	2009-2010	MdTN, TN, RİTN, TKNDK
2.6.12.	Ümummilli lider Heydər Əliyev haqqında ən çox soruşulan kitabların infor-	2008-2009	MdTN, RİTN, TKNDK, AO

	masiya daşıyıcılarına köçürülməsi		
2.6.13.	Azərbaycanın klassik musiqi əsərləri yazılmış qrammofon vallarının informasiya daşıyıcılarına köçürülməsi	2009-2011	MdTN, AO
2.6.14.	İşğal olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar haqqında ətraflı məlumatların hazırlanması və onların beynəlxalq təşkilatlara göndərilməsi	2008-2009	MdTN, TN, QMK. İDK, OMBUDSMAN, AO
2.6.15.	Kitabxana-informasiya terminlərinin izahlı lüğətinin nəşr edilməsi	2009	MdTN, RİTN, TKNDK
2.6.16.	Kitabxana Ensiklopediyasının Azərbaycan dilinə tərcümə edilməsi	2008-2009	MdTN
2.6.17.	Kitabxana fəaliyyətinin monitorinq sisteminin təşkili	2008-2013	MdTN, YİHO, AO TKNDK
2.7. Yeni kitabxana binalarının tikilməsi, yeni və fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi			
Respublika əhəmiyyətli kitabxanalar üzrə			
2.7.1.	C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əsaslı təmiri, modernləşdirilməsi, avadanlıqla və avtomatlaşmış kitabxana-informasi-	2008-2010	MdTN, YSM

	ya sistemi (AKİS) ilə təchiz edilməsi		
2.7.2.	Gözdən Əillər üçün Respublika Kitabxanasının müasir avadanlıqla təchiz edilməsi	2010	NK, MdTN
Respublikanın şəhər və rayonları, Naxçıvan MR üzrə			
2.7.3.	Qəza vəziyyətində olan və şəxsi evlərdə yerləşən kitabxanalar üçün yeni binaların tikilməsi	2010-2013	NK, MdTN, YİH
2.7.4.	Təmiri zəruri hesab edilən kitabxanaların əsaslı təmiri, modernləşdirilməsi, inventar və avadanlıqla təchiz edilməsi	2008-2013	NK, MdTN, YİH
2.7.5.	Mərkəzi kitabxanaların avtomatlaşmış kitabxana-informasiya sistemi (AKİS) ilə təchiz edilməsi	2008-2013	NK, MdTN, YtH
2.7.6.	Yeni dislokasiya xəritəsi əsasında (kitabxanası olmayan yeni salınmış qəsəbə, kənd və digər yaşayış massivlərində) kitabxanalar üçün binaların tikilməsi	2010-2013	NK, MdTN, YİH
2.8. Kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı və beynəlxalq tədbirlərin təşkili			
2.8.1.	YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının	2008-2009	NK, MdTN, XİN,

	Azərbaycan komitəsinin təşkili		TKNDK
2.8.2.	Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev Mərkəzi milli yaddaşımızın mərkəzidir” mövzusunda Bakıda kitabxanaçıların beynəlxalq simpoziumunun təşkili	2013	NK, MdTN, AMEA
2.8.3.	Dünyanın böyük kitabxanalarında və informasiya mərkəzlərində Azərbaycan güşələrinin yaradılması, kitab sərgilərinin və təqdimatlarının keçirilməsi	2008-2013	MdTN, XİN, XÖYAİDK
2.8.4.	Moskvadakı “Puşkin Kitabxanası” meqalayihəsinin iş təcrübəsinin öyrənilməsi və Azərbaycanda kitabxanaların zəruri ədəbiyyat və elektron informasiya daşıyıcıları ilə təmin etmək məqsədi ilə “Nizami” layihəsinin təşkil edilməsi	2008-2009	MdTN, TKNDK
2.8.5.	Kitabxana sahəsinin zəruri istiqamətləri üzrə keçirilən konfranslarda Azərbaycan kitabxanaçılarının iştirakının təmin edilməsi (Kırım, İFLA-nın illik, LİBKOM, Anapa, Soçi və s. konfrans-	2008-2013	MdTN, XİN, TN, AMEA, TKNDK

	ları)		
2.8.6.	ABŞ, Avropa və MDB ölkələri kitabxanalarının avtomatlaşdırma, fondların bərpası və mühafizəsi, habelə UNIMARC formatının tətbiqi sahəsində təcrübələrin öyrənilməsi	2013	MdTN, XİN, TN, AMEA TKNDK
2.8.7.	Azərbaycan və Rusiya kitabxanaçılarının qarşılıqlı təcrübə mübadiləsinin təşkili. Azərbaycan kitabxanaçılarının Buryatiya Respublikasına və digər regionlara ezam olunması	2008-2013	MdTN, XİN, AO
2.8.8.	Ölkədə Kitabxanalararası Abonement Sisteminin optimallaşdırılması	2008-2012	MdTN, MK, AO
2.9. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi			
2.9.1.	Modernləşdirilmə məqsədi ilə maddi-texniki bazanın möhkəmləndirilməsi və müasir (yeni) informasiya texnologiyaları ilə təchizatı	2008-2010	M və TN MK
2.9.2.	Mövcud elektron kataloq və elektron kitabxana sistemlərinin təkmilləşdirilməsi	2008-2009	M və TN MK

2.9.3.	Kitabxana fondunun, oxu zallarının, xidmət bölmələrinin və mətbəənin müasir tipli inventar və avadanlıqlarla təchizatı	2008-2009	M və TN MK
2.9.4.	Zəruri nəqliyyat vasitələri ilə təchizat	2009-2010	M və TN MK
2.9.5.	Kitabxana binasının müasir standartlar səviyyəsində yenidən qurulması	2008-2010	M və TN MK
2.9.6.	Kitab fondlarının bərpası və konservasiyasının həyata keçirilməsi	2008-2010	M və TN MK

Əlavə 6.

**Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi sistemindəki şəhər (rayon) Mərkəzləşdirilmiş
Kitabxana Sistemi haqqında**

ƏSASNAMƏ

1. Ümumi müddəalar.

1.1. Eyni sistemə aid olan kitabxanaları vahid strukturda özündə könüllü birləşdirən şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi (bundan sonra-MKS) dövlət mədəniyyət sisteminə və dövlətin mülkiyyətinə daxil olan mədəniyyət təsisatıdır.

1.2. MKS öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Mədəniyyət haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanunlarını, digər qanunvericilik aktları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnaməni, Nazirliyin əmr, sərəncam və Kollegiya qərarlarını, şəhər (rayon) İcra Hakimiyyətinin əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. MKS Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir və müstəqil balansda olan büdcə təşkilatıdır. O, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, yerli xəzinədarlıq orqanlarında hesablarına, üzərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, şəhər (rayon)

Mədəniyyət və Turizm idarəsinin (Şöbəsinin) və öz adı həkk olunmuş möhürə, müxtəlif ştamlara və blanka malikdir.

1.4. MKS hüquqi şəxsdir. O, öz öhdəliklərinə görə sərəncamında olan pul vəsaitlərinə cavabdehdir. MKS öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, öhdəliklər daşımaq, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir.

1.5. MKS-in tərkibinə aşağıdakı struktur bölmələr daxildir:

- şəhər (rayon) Mərkəzi kitabxanası;
- şəhər (rayon) Uşaq kitabxanası;
- şəhər kitabxana filialları;
- qəsəbə kitabxana filialları;
- kənd kitabxana filialları.

1.6. MKS təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq hüquqi şəxslərin, habelə təhsil səviyyəsi, ixtisas, dinə münasibətdə məhdudiyətlər qoyulmadan vətəndaşların, habelə bütün əhalinin onun fondundan və xidmətlərindən istifadə etmələrinə imkan verir.

1.7. MKS-in fondlarından istifadə qaydası, istifadəçilərlə münasibətlərin hüquqi forması «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununa, bu Əsasnaməyə, MKS-in Nizamnaməsinə və MKS-in direktoru tərəfindən “Kitabxanadan istifadə qaydaları”na müvafiq olaraq müəyyən edilir.

1.8. Şəhər (rayon) MKS-i haqqında Əsasnamə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.

2. MKS-in fəaliyyətinin predmeti, məzmunu və məqsədi.

2.1. MKS-in fəaliyyətinin predmeti informasiya, elm, mədəni-maarif və təhsil işidir. Bu işə ilk növbədə fondların formalaşdırılması, elmi cəhətdən işlənməsi və mühafizəsi, kitabxanalardan istifadə edənlərə kitabxana, informasiya və sorğu-bibliografiya xidmətlərinin göstərilməsi, kitabxanalararası və beynəlxalq abonentin təşkili, kitabxanaların elmi və metodik təminatı daxildir.

2.2. MKS özünün əsas fəaliyyətinə və onun məqsədlərinə müvafiq olaraq:

- fondların komplektləşdirilməsini, sistemləşdirilməsini, elmi və texniki cəhətdən işlənməsini, qorunub saxlanmasını, fondlardan sorğu tam istifadə edilməsini həyata keçirir;
- kitabxanadan istifadə edənlərə kitabxana, informasiya, bibliografiya xidmətləri sistemini təşkil edir;
- fonduna daxil olan kitablardan, digər mətbuat nümunələrindən, səs yazılarından, habelə müxtəlif informasiya daşıyıcılarından əhalinin kütləvi istifadəsini təşkil edir;
- informasiya və sorğu-bibliografiya işləri aparır, ənənəvi, habelə elektron kataloq və kartotekaları, habelə informasiyanın əks etdirilməsi, axtarışı və istifadəsi üçün elektron vasitələri əhatə edən informasiya-axtarış sistemini yaradır və onu daim təkmilləşdirir;
- bibliografik göstəriciləri və informasiya nəşrlərini həm müstəqil şəkildə, həm də başqa müəssisələrlə birlikdə hazırlayır və nəşr edir;

- öz səlahiyyətləri həddində əhaliyə və kitabxanalara metodik məsləhətlər verir və s. köməklik göstərir;

- ölkədaxili və xarici ölkələrdəki kitabxanalarla əlaqələr yaradır.

2.3. MKS-in əsas məqsədləri aşağıdakılardır:

- vətəndaşların və bütün əhalinin informasiyadan və sənədlərdən sərbəst istifadə etmək imkanını, onların bəşər fəaliyyətinin bütün sahələrində milli və dünya mədəniyyətinin nailiyyətləri ilə tanış olmasını təmin etmək;

- əhatə etdiyi şəhərin (rayonun) ərazisindəki bütün yaşayış məntəqələrində əhalinin bütün təbəqələrinə kitabxana və informasiya xidmətini həyata keçirmək;

- ümumi əlyetərlik prinsipi əsasında cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, informasiyadan sistemli ictimai istifadəni təşkil etmək, bununla da şəxsiyyətin peşə, təhsil və ümumi mədəni inkişaf səviyyəsinin artırılmasına kömək göstərmək;

- əhaliyə kitabxana xidmətinin təşkilində kitabxana sahəsinin bütün mütərəqqi formalarından istifadə etmək;

- sistemdaxili kitab mübadiləsindən və Kitabxanalararası Abonementdən istifadə etməklə bütün şəhər (rayon) əhalisinin informasiyadan istifadəsini təmin etmək;

- MKS-in kitab fonduna daxil olan yeni ədəbiyyat haqqında oxuculara mütəmadi şəkildə informasiya verilməsini təşkil etmək;

- oxucu sorğularını nəzərə almaqla MKS-in kitab fondunun komplektləşdirilməsini, daxil olan ədəbiyyatın kitabxana qaydası ilə işlənməsini və onların kitabxana filialları arasında bölüşdürülməsini təşkil etmək;

- MKS-ə daxil olan kitabxana filiallarına təşkilati, metodik və biblioqrafik köməkliyin göstərilməsini təmin etmək;

- stasionar kitabxanası olmayan yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda səyyar kitabxana xidmətini təşkil etmək;

- müəyyən olunmuş qaydada MKS-in vahid kitab fondunun, oxucularının və kitab verilişinin uçotunu və hesabatını təşkil etmək;

- "İnternet" sistemi vasitəsilə respublika və xarici ölkələrin kitabxanaları arasında məlumat-biblioqrafiya və kitabxana işini əlaqələndirmək;

- müasir cəmiyyətin bütün sahələrində cərəyan edən proseslər barədə informasiya əldə etmək;

- maraqlar üzrə formalaşmış qruplarda asudə vaxtın keçirilməsini və ünsiyyəti təşkil etmək;

- oxucu sorğularını daha dolğun ödəmək üçün elektron informasiya mənbələrindən geniş şəkildə istifadə etmək;

- şəhər (rayon) uşaq kitabxanası, kitabxana filiallarının uşaq bölmələri tərəfindən uşaq və yeniyetmələrin informasiya və ümumi mədəni tələbatının ödənilməsinə, böyüməkdə olan nəslin müstəqil təhsil almasına və özünütərbiyəyə, qiraət və kitabxana fondlarından istifadə mədəniyyətinin tərbiyə edilməsinə şərait yaratmaq;

- ənənəvi və qeyri-ənənəvi informasiya daşıyıcılarındakı sənəd-informasiya resurslarının və mədəni dəyərlərinin toplanması, qorunub saxlanması və yayılmasını təmin etmək.

2.4. MKS özünün əsas fəaliyyəti ilə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa fəaliyyəti də həyata keçirə bilər.

3. MKS-in hüquq və vəzifələri.

3.1. MKS aşağıdakı hüquqlara malikdir:

- Əsasnamədə göstərilmiş məqsəd və vəzifələrə müvafiq olaraq öz fəaliyyətinin məzmununu və konkret formalarını müstəqil müəyyən etmək;

- “Kitabxana işi haqqında” Qanuna müvafiq olaraq fondların komplektləşdirilmə mənbələrini müstəqil müəyyən etmək;

- MKS-in fondunu oxucuların tələbatına uyğun yeni nəşrlərlə komplektləşdirmək, beynəlxalq və respublikadaxili kitab mübadiləsini həyata keçirmək məqsədi ilə mübadilə fondu üçün kitab almaq;

- MKS-in strukturu, ştatları, əməyin ödənilməsi forması, sistemi və məbləğləri, habelə mövcud vəsaitlər həddində əməkdaşların sosial təminatı ilə bağlı güzəştlər barədə təkliflər hazırlamaq;

- MKS-in struktur bölmələrinin (filiallar, şöbələr və hüquqi şəxs olmayan digər xüsusi bölmələr) yaradılması barədə təkliflər vermək;

- MKS-ə daxil olan Mərkəzi kitabxananın şöbələrinin, Uşaq kitabxanasının və kitabxana filiallarının işini yoxlayıb müzakirə etmək, fəaliyyətlərinin nəticələrini qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək, qabaqcıl iş təcrübəsini öyrənmək, ümumiləşdirmək və tətbiq etmək;

- MKS-ə daxil olan struktur bölmələrinin iş planlarını təsdiq etmək, onlardan hesabatlar yığmaq və ümumiləşdirərək yuxarı təşkilatlara təqdim etmək;

- MKS-də çalışan kitabxana işçilərinin attestasiyadan keçirilməsini təşkil etmək, onların ixtisaslarının artırılması üçün tədbirlər görmək, əməkdaşların maddi və mənəvi cəhətdən həvəsləndirilməsi və fərqlənməsi üçün təkliflər vermək;

- MKS-in fondlarından istifadə edilməsi qaydalarını, əsas xidmətlərin siyahısını və onların istifadəçilərə təqdim olunması qaydasını müəyyən etmək, Nazirliklə razılaşdıraraq “MKS-dən istifadə qaydaları”nı təsdiq etmək;

- nadir və qiymətli nəşrlər istifadəyə təqdim edildikdə, eləcə də MKS-dən istifadə qaydalarında müəyyən edilmiş başqa hallarda girovun məbləğini müəyyən etmək;

- “Kitabxana işi haqqında” Qanuna, habelə MKS-dən istifadə qaydalarına müvafiq olaraq, MKS-in kitabxana fonduna istifadəçilər tərəfindən vurulmuş ziyanın maddi məsuliyyətini tələb etmək;

- istifadəçilərə təqdim edilən xidmətlərin siyahısının genişləndirilməsi və MKS-in inkişafı məqsədilə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq (bu cür fəaliyyət MKS-in əsas fəaliyyətinə zərər vurmamaq şərti ilə);

- Nazirliklə razılaşdırılmaqla MKS-də əlavə pullu xidmətlərin tətbiq edilməsi və reallaşdırılması mexanizmini müəyyən etmək;

- MKS-in inkişafı və ayrı-ayrı fəaliyyət növləri üçün müxtəlif fondlardan qrantlar almaq;

- müəyyən olunmuş qaydada kitabxanalarla və başqa təşkilatlarla birgə razılıq, yaxud müqavilə əsasında əməkdaşlıq etmək;

- kitabxana-informasiya sahəsinə dair konfranslar, seminarlar, dəyirmi masalar, sərgilər, müsabiqələr və s. tədbirlər təşkil etmək;

- beynəlxalq kitab mübadiləsi və beynəlxalq əməkdaşlığı həyata keçirmək, beynəlxalq təşkilatlara üzv olmaq, beynəlxalq kitabxana və s. proqramların həyata keçirilməsində iştirak etmək (Nazirliklə razılaşdırdıqdan sonra);

- Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada MKS yanında qəyyumluq, oxucu şuraları və başqa şuralar, habelə kitabxana birlikləri yaratmaq, ictimai və həmkarlar təşkilatlarının, assosiasiyaların, birliklərin üzvü olmaq;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə büdcə müəssisələrinə verilən bütün güzəştlərdən istifadə etmək;

- Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa fəaliyyətlə məşğul olmaq.

3.2. MKS, onun fəaliyyətinin məqsədlərinə müvafiq olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

- MKS-in fondunda olan Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin bütün kitab sərəvtlərinin, digər informasiya vasitələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasını, onların geniş təbliğini təmin edir;

- fondlarını gələcək nəsillər üçün qoruyub saxlamaqla bəşəriyyətin məcmu mədəniyyətinə töhfə verir;
- fəaliyyətində partiyalara, ictimai hərəkətlərə və dini konfessiyalara münasibətdə neytrallığa riayət edir;
- zəruri resurslardan, materiallardan və informasiyadan bərabərhüquqlu istifadə prinsiplərinə riayət etməklə MKS-in bütün istifadəçilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir;
- sistemə daxil olan kitabxana filiallarının fondlarının komplektləşdirilməsini təmin edir;
- istifadə üçün yararsız olan kitabları müəyyən olunmuş qaydada fondan çıxarır;
- əhaliyə və kitabxana filiallarına metodik, məsləhət və digər zəruri kömək göstərilməsini təmin edir;
- MKS-in maddi və insan resurslarından, o cümlədən operativ idarə edilmək üçün ona verilmiş əmlakdan səmərəli istifadə edir;
- fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini MKS qanunvericilikdə müəyyən edilmiş qaydada tələb edir;
- qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada Nazirlik və dövlət statistika orqanları qarşısında hesabat verir;
- “İnternet” sistemi vasitəsilə respublika və xarici ölkələrin kitabxanaları ilə işini əlaqələndirir;
- MKS-in fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu və mühafizəsi ilə məşğul olur;

- MKS-in fəaliyyəti ilə bağlı ərizə və müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını təmin edir;

- kitabxana-informasiya sahəsində kadr siyasətini həyata keçirir;

- MKS-in inkişafı və modernləşdirilməsinə dair layihələr və planlar hazırlayır.

4. MKS-in əmlakı.

4.1. MKS-in əmlakı müstəqil balansda uçota alınır və bu Əsasnaməyə müvafiq olaraq MKS-in məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan əsas və dövriyyə vəsaitlərindən ibarətdir. MKS-in bütün əmlakı ona operativ idarəetmə hüququ ilə təhkim olunmuşdur.

4.2. MKS-in əmlakına aşağıdakılar aiddir:

- MKS-ə təhkim olunmuş bütün əmlak;

- MKS-in mövcud maliyyə vəsaitləri hesabına, o cümlədən Nizamnamə üzrə nəzərdə tutulan fəaliyyətdən əldə edilən gəlirlər hesabına alınan əmlak;

- hüquqi və fiziki şəxslərdən, eləcə də vəsiyyətnamə üzrə, müqavilə üzrə və ya başqa əsaslarla bağışlama, ianə formasında alınan əmlak.

4.3. MKS ona təhkim olunmuş əmlaka operativ idarəetmə hüquqları ilə sahiblik edir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlər daxilində bu əmlakdan istifadə edir və onun barəsində sərəncam verir.

5. MKS-in maliyyə vəsaitləri və maddi-texniki təchizəti.

5.1. MKS Dövlət Mədəniyyət sisteminin tərkib hissəsi kimi büdcə təşkilatıdır və şəhər (rayon) büdcə vəsaiti hesabına maliyyələşdirilir.

5.2. MKS-in maliyyə vəsaitləri aşağıdakı mənbələr hesabına yaranır:

-büdcə vəsaitləri və yerli büdcədən alınan başqa daxilolmalar;

-qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına;

5.3. MKS-in əsas fəaliyyətinin həyata keçirilməsi ayrılan büdcə vəsaitlərindən onun məqsədinə aid olmayan istifadəsi, o cümlədən büdcə ayırmalarının kredit müəssisələrinin depozit hesablarında yerləşdirilməsi və MKS tərəfindən əlavə gəlir əldə edilməsi üçün qiymətli kağızlar alınması qadağandır.

5.4. Müxtəlif mənbələrdən daxil olan vəsaitlər, o cümlədən MKS-in Nizamnaməsində nəzərdə tutulan fəaliyyətindən əldə edilən gəlirlər - əsaslı təmir, bərpa işləri, texniki vasitələr və avadanlıqla təchizat üçün ayırmalar, eləcə də məqsədli təyinatı olan könüllü ianələr müstəsna olmaqla, MKS-in ümumi gəlirinə daxil edilir.

5.5. MKS tərəfindən əhəliyə göstərilən pullu xidmətlərdən və hər hansı ödənişli fəaliyyət formalarından əldə edilən gəlir tam həcmdə MKS-in sərəncamında qalır və onun əsas Nizamnamə fəaliyyətinin inkişafına, xidmətin təkmilləşdirilməsinə sərf edilir. MKS təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında büdcədən kənar fondlar formalaşdırır.

5.6. Pullu xidmətlərin siyahısı müvafiq orqanların razılığı olduqdan sonra MKS-in direktorunun əmri ilə təsdiq edilir və müntəzəm qaydada yenidən nəzərdən keçirilir.

5.7. Qəbul edilmiş normativlərə uyğun olaraq yuxarı təşkilat kitabxanarı bina, sürətköçürtmə və çoxaltma texnikası, kompyuter, nəşriyyat və cildləmə avadanlıqları ilə təmin edə bilər.

6. MKS-in idarə edilməsi.

6.1. MKS-in idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətləri daxilində həyata keçirilir.

6.2. MKS Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir. MKS-ə nazirin əmri ilə təyin olunan direktor rəhbərlik edir.

6.3. Direktorun hüquq və vəzifələri:

- Azərbaycan Respublikasının qanunvericiliyi, bu Əsasnamə və MKS-in Nizamnaməsi əsasında fəaliyyət göstərir;

- MKS-in fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və Nazirlik qarşısında hesabat verir;

- MKS-i dövlət orqanlarında, digər idarə və müəssisələrdə, ictimai təşkilatlarda, hüquqi və fiziki şəxslərlə qarşılıqlı münasibətlərdə onun mənafelərini təmsil edir;

- mövcud qanunvericilik əsasında öz səlahiyyətləri həddində MKS-in adından müqavilələr bağlayır, etibar-

namələr verir, MKS-in mülkiyyət və vəsaitlərinə dair sərəncam verir, qanunvericilikdə müəyyən edilmiş qaydada xəzinə hesabı açır;

- qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, MKS əməkdaşlarının ixtisaslarının təkmilləşdirilməsi üçün məsuliyyət daşıyır;

- nizam-intizam qaydalarına və qanunlara riayət olunmasına, dövlət mülkiyyətinin qorunmasına şərait yaradır, kollektivin sosial inkişafında və istehsalat vəzifələrinin yerinə yetirilməsində MKS-in ehtiyatlarından səmərəli istifadə edir;

- direktor müavinləri və şöbə müdürləri arasında vəzifə bölgüsünü aparır;

- MKS-in və ayrı-ayrı şöbələrin, kitabxana filiallarının plan və hesabatlarını təsdiq edir;

- MKS-in maddi-texniki bazasının lazımi səviyyədə saxlanması və inkişaf etdirilməsi, oxucuların və əməkdaşların işi üçün, kitabxana fondlarının və sorğu aparatının, eləcə də binaların, avadanlığın bədii dəyər kəsb edən və digər əmlakın salamatlığının təmin edilməsi üçün tədbirlər görür;

- MKS-in ştat cədvəli və strukturu barədə təkliflər hazırlayır;

- vəzifə maaşları, maaş əlavələri və stimullaşdırıcı xarakterli digər ödənişlər barədə təklif hazırlayır;

- MKS üzrə əmr və göstərişlər verir;

- müvafiq normativ sənədlərə əsasən şəhər (rayon) Mədəniyyət və Turizm İdarəsi (şöbəsi) ilə razılaşdırma yolu ilə Nazirliyin nomenklaturasına daxil olmayan işçiləri əmək

qanunvericiliyinə və mövcud qaydalara əsasən işə qəbul və işdən azad edir, onlarla müqavilələr bağlayır, həvəsləndirmə tədbirləri görür və intizam tənbehləri tətbiq edir;

- MKS-in fəaliyyətinin nəticələrinə görə fərdi məsuliyyət daşıyır.

6.4. MKS-in direktor müavinləri və mühasibi MKS-in direktorunun təqdimatı ilə Azərbaycan Respublikası şəhər (rayon) Mədəniyyət və Turizm idarələri (şöbələri) tərəfindən təyin edilir və azad olurlar.

6.5. MKS-in strukturuna şöbələr, sektorlar, funksional və sahəvi prinsiplər əsasında təşkil edilən digər qurumlar daxildir. MKS-in struktur bölmələrinə rəhbərlik fəaliyyətləri, şöbələrin (sektorların) müdirləri tərəfindən həyata keçirilir. MKS-in struktur bölmələri öz işlərini bu Əsasnaməyə, MKS-in Nizamnaməsinə, MKS-in direktoru tərəfindən təsdiq edilmiş qaydalara və iş planlarına uyğun qururlar.

6.6. Əməkdaşların hüquq və vəzifələri vəzifə təlimatlarında, daxili əmək intizamı qaydalarında, direktorun əmr və sərəncamlarında müəyyən edilir.

6.7. MKS işçisinin əmək müqaviləsi əsasında yaranmış münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

6.8. MKS idarəetmə maliyyə-təsərrüfat sənədlərinin və şəxsi heyət barədə sənədlərin salamatlığına görə məsuliyyət daşıyır, onları müəyyən edilmiş qaydada dövlət tərəfindən saxlamaq üçün arxivə təhvil verir.

6.9. MKS-in strukturu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.

7. Digər şərtlər.

7.1. MKS Qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv və yenidən təşkil edilə bilər.

7.2. MKS-ə daxil olan Mərkəzi Kitabxananın, kitabxana filiallarının məcburiyyət qarşısında başqa yerə köçürülməsi, habelə MKS-in daxilində digər kitabxanalarla birləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında həyata keçirilir.

MÜNDƏRİCAT

Ön söz.....	3
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı.....	4
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitabların bibliografik təsviri (II hissə) 2006.....	6
2007.....	39
2008.....	61
<i>Əlavə 1.</i>	
Türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı və “Avrasiya Kitabxanalar Assambleyası” əməkdaşlıq təşkilatının ümumi iclasının iştirakçılarına.....	63
<i>Əlavə 2.</i>	
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.....	65
<i>Əlavə 3.</i>	
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası	

Prezidentinin Sərəncamı.....	66
<i>Əlavə 4.</i>	
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.....	67
<i>Əlavə 5.</i>	
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı.....	68
<i>Əlavə 6.</i>	
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemindəki şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında Əsasnamə.....	103

**Azərbaycan Respublikası Prezidentinin
12 yanvar 2004-cü il tarixli sərəncamı ilə
nəşr olunan kitabların biblioqrafik təsviri
(II hissə)**

“Ədəbiyyatın elmi sistemləşdirilməsi” şöbəsi

Nəşriyyat redaktoru: T.Ağamirova

Korrektor: Ş.Əhmədova

Kompyuter yığımı və dizayn: N.Şahbazova

**Ünvan: AZ-1000 Bakı ş., Xaqani küç. 29;
E-mail: contact@anl.az**

**M.F.Axundov ad. Milli Kitabxananın
mətbəəsində ofset üsulu ilə
çap olunmuşdur.
Çapa imzalanmışdır: 23.09.09
Sifariş: 40
Tirajı:
Pulsuz**